

QARABAĞ

AZƏRBAYCANDIR!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nº 007 (6207) 14 yanvar 2020-ci il. Qiyməti 40 qəpik

"Ölincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

"Torpaqlarımızı işgal altında saxlayan ölkə Azərbaycan xalqının ırsını məhv etmək istəyirdi"

Bax 2



Prezident İlham Əliyev
ICESCO-nun Baş
direktorunun rəhbərlik
etdiyi nümayəndə heyətini
qəbul edib

"Rəsmi Yerevanın uydurma əsaslarla düşməncilik propagandasını
davam etdirməsi bu ölkənin əsl niyyətini üzə çıxarı"

Ermenistan Xarici İşlər Nazirliyinin guya ki, 1990-ci ilin
yanvarında Bakıda erməniləre
qarşı qırğının töredilməsi ilə bağ-
lı əsassız bəyanatı bu ölkənin
hələ də uydurma propagandası
nifaq ve düşmənciliyi qızışdır-
maq niyyətini göstərir...

Bax 5



Anar Kərimov: "Əminik ki, ICESCO
erməni vahşiliyi haqqında İsləm
aləmini məlumatlaşdıracaq"



ICESCO-nun nümayəndə heyəti
işgaldən azad edilmiş Füzuli rayon-
unda və Ağdam şəhərində ermənilə-
rin törətdiyi cina-
yətlərin, o cümlə-
dən məscidlərə,
Azərbaycanın tari-
xi, mədəniyi...



Antimilli şuranın Azərbaycana
xəyanətlər TARİXI

Özünü milli şura adlandıran qu-
rum həmişə olduğu kimi 44 gün-
lük Vətən mühəribəsində də xə-
yanətkar missiyasını reallaşdır-
dı, ermənilərin dəyişmənə su tökməklə cəmiyyəti çəşdir-
mağa çatıldı. Bu gün də antimilli şura öz çirkin fəaliyyətin-
dən geri qalmır, öz ağalarının tapşırığı ilə Vətən mühəribə-
sində əldə olunan qələbəyə kölgə salmağa çalışır, onlar ...

Bax 11



Vazgen Manukyan: "Bu, Ermənistanın
növbəti biabırçı mağlubiyəti oldu"



"Moskvada baş tutan danışçılar, əs-
lində Ermənistan üçün növbəti biabırçı
mağlubiyət oldu". SIA Ermənistan me-
diyasına istinadən xəber verir ki, bu söz-
ləri müxalif "Vətənin Xilası Hərəka-
ti"ndan baş naziriyle vahid namızəd
Vazgen Manukyan 11 yanvarda ...

MEDİA nəyi və
niyə dəyişəcək?



Bax 8

Vaksin və spris
2 il müddətinə
rüşümündən azad
edildi



Bax 11

Azərbaycan
ilə Pakistan
arasında regional
və beynəlxalq
məsələlər
müzakirə olunub



Bax 6



“Torpaqlarımızı işgal altında saxlayan ölkə Azərbaycan xalqının ırsını məhv etmək istəyirdi”

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanının 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZERTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

- Xoş gəlmisiniz, Baş direktor. Hörmətli qonaqlar, xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Səfəriniz üçün, işgaldən azad edilmiş əraziləri ziyarət etmək üçün vaxt tapdiğiniza görə sizə çox minnədaram. Mənə məlumat verilmişdir ki, dünən siz mühərbiə zamanı Azərbaycanın işğaldən azad olmuş şəhərlərini ziyarət etməsiniz və özünüz vəziyyətin şahidi oldunuz. Hər şey tamamilə məhv edilib. Bizim bu barədə məlumatımız var idi. Çünkü işğal edilmiş ərazilərdə vəziyyətlə bağlı bizdə müeyyən görüntülər var idi. Lakin səmimi desəm, biz dağııntıların bu qədər geniş vüset almasını heç təsəvvürümüzə belə getirə bilməzdik. Bu, onu nümayiş etdirir ki, torpaqlarımızı işgal altında saxlayan ölkə Azərbaycan mədəniyyətinin izini silmək istəyirdi. Azərbaycan xalqının ırsını məhv etmek isteyirdi. Biz açıq-aydın başa düşürük ki, bu dağııntılar Birinci Qarabağ mü-



Prezident İlham Əliyevin ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü

“Azərbaycanın tarixi torpaqlarının azad edilməsi təkcə bizim tariximizdə tarixi hadisə deyil, eyni zamanda, müharibələr tarixində əlamətdar hadisədir”



Prezident İlham Əliyevin ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə xatirə şəkli

haribəsindən sonra edilmişdir. Bu, müharibə zamanı edilməmişdir, çünkü müharibə zamanı bu cür dağııntıları etmək mümkün deyil. Bu, Azərbaycan xalqına məxsus həşyi məhv etmək ve geləcəkdə azərbaycanlıların geri qayıtmışına imkan verməmek üçün işğaldən sonra edilmişdir. Bu, bir daha onu nümayiş etdirir ki, demək olar, 30 illik danışçılar ərzində Ermənistannın yalnız bir məqsədi olmuşdur, bu da danışçıları sonsuz və faydalı etmek idi və bu da baş verdi.

Qanunsuz məskunlaşma siyaseti hərbi cinayətdir və onlar işğalın son dönəmində bu siyaseti heç gizlətmirdilər belə. Onlar dönyanın müxtəlif yerlərində erməni məşəli insanları getirir və onları tarixi

Çünki demək olar ki, bu 30 illik danışçılar prosesində heç bir nəticə yox idi. Yalnız danışçılar, yalnız sefərlər, yalnız bəyanatlar var idi, lakin heç bir nəticə yox idi. Bu da təcavüzkar işğal olmuş ərazilərin tarixi, mədəni və dini mənşəyi dəyişməyə cəhd etmək imkanını verdi.

Qanunsuz məskunlaşma siyaseti hərbi cinayətdir və onlar işğalın son dönəmində bu siyaseti heç gizlətmirdilər belə. Onlar dönyanın müxtəlif yerlərində erməni məşəli insanları getirir və onları tarixi

ləndirilməsi prosesine başlamışdır. Yeni, yaxşı tanınmış beynəlxalq şirkətlərin köməyi ilə maddi, mədəni, mənəvi, ekoloji ziyan hərətəfli qiymətləndiriləcək və bu da bize təcavüzkar Ermənistən dövlətinə beynəlxalq məhkəmələrə vermək imkanı yaradacaq.

44 günlük müharibə regionda vəziyyəti deyişdi. Dediym kimi, müharibə bitib, biz növbəti səhifəyə keçməliyik. Biz aqrını, yaraları heç vaxt unutmayacaqdır. Yaralar heç vaxt sağalmayacaqdır. Biz qəhrəmanlarını heç vaxt unutmayaçaq. Lakin, eyni zamanda, biz gələcəyə baxmalıyıq və əraziləri, tam vəran qalmış əraziləri yenidən qurmalyıq və bəz bunu edəcəyik, artıq bu işlərə başlanılıb. İnfrastruktur layihələri, şəhər planlaşması və yenidənqurmanın bir çox digər mühüm elementləri artıq icra olunmaqdadır. Bu il biz bu işlər üçün əsaslı vəsait ayırmışq.

Beləliklə, biz beynəlxalq birliyin sülh yolu ilə edə bilmədiyini və

ya etmək istəmədiyini güc yolu ilə etdik. Azərbaycanın tarixi torpaqlarının azad edilməsi təkcə bizim tariximizdə tarixi hadisə deyil, eyni zamanda, müharibələr tarixində əlamətdar hadisədir. Çünkü biz demək olar ki, mümkünzsü kimi görünəni etdik. Zabit və əsgərlərimizin şücaeti və cəsarəti, müvafiq planlama, bütün xalqın sadiqliyi və birliliyi ilə bunu etdik.

Cənab baş direktor, six əməkdaşlıq etdiyimiz bütün bu illər ərzində şəxsən sizə və ICESCO-ya Azərbaycana davamlı dəstək göstərdiyinizə görə minnədarlığımı bildirmək isteyirəm. Xüsusilə müharibə zamanı qəbul edilmiş qərarlarla görə təşəkkürümüz bildirmək isteyirəm. Müharibə başlayandan bir neçə gün sonra - oktyabrın əvvəlində ICESCO Azərbaycanın ədalətli mövqeyinə çox dəstəkləyici bir bəyanat verdi və qərarlar qəbul etdi.

Ardı Səh. 3





“Torpaqlarımızı işgal altında saxlayan ölkə Azərbaycan xalqının ırsını məhv etmək istəyirdi”

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Əvvəli-Səh-2

Həmçinin bizim şanlı Zəfərinizdən sonra sizin mənə Qələbə münasibətə göndərdiyiniz təbrük məktubunuza görə də minnətdarlığımı bildirmək istəyirəm. Bütün bunlar bizim birliyimizi, bizim xalqımızın birliyini nümayiş etdirir. Bildiyiniz kimi, Azərbaycan İslam həmrəyliyi ilə bağlı məsələləri həmişə güclü təşviq etmişdir və ICESCO Azərbaycanda çoxsaylı tədbirlər keçirmişdir. Ümidvaram ki, bu, belə də davam edəcək. Biz həmişə müsəlman ölkələri arasında birliyə çağrış etmişik. Sizin Ağdamda və digər yerlərdə gördükleriniz, həmçinin Ermenistan rəhbərliyinin müsəlmanların dini hissələrinə və tarixinə necə münasibə bəslədəyini göstərir. Onlar biri istisna olmaqla bizim bütün digər məscidlərimizi dağıdıblar. Ağdamdakı məscidi onlar ona görə tam dağıtmamışdır ki, Azərbaycan Ordusu irəli gedəndə onların artilleriya hücumlarını planlaşdırmaq üçün ərazidə müəyyən bir oriyentirə ehtiyacı var idi. Onlar məsafəni ölçməli idilər. Səbəb bu idi. Lakin bizim məscidlərdə onların donuzları və inekləri necə saxlaması ilə bağlı çoxsaylı şəkillər var. Bu, təkcə azərbaycanlıların təhqir edilməsi deyil, bu, bütün müsəlmanlara qarşı təhqirdir. Zəngilanın işğaldan azad edilmiş ərazilərinə səfərim zamanı mən tamamilə dağıdılmış məscidə baş çəkdim. Şuşada onlar bütün məscidləri tamamilə dağıdıblar, bir məsciddən başqa.



“Azərbaycanın tarixi torpaqlarının azad edilməsi təkcə bizim tariximizdə tarixi hadisə deyil, eyni zamanda, müharibələr tarixində əlamətdar hadisədir. Çünkü biz demək olar ki, mümkünüsüz kimi görünəni etdik. Zabit və əsgərlərimizin şücaəti və cəsarəti, müvafiq planlaşma, bütün xalqın sadıqliyi və birliyi ilə bunu etdik”



O da yarımcıq dağıdılmışdı, lakin sonra İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında onlar bəzi təmir işləri görməyə çalışmışdı. Əfsuslar olsun ki, bir xarici şirkət bu təxribatçı təşəbbüse qoşulmuş və bizim icazəmiz olmadan qanunvericiliyimizi, sərhədlərimizi pozaraq Şuşaya gəlmİŞdi. Həmin xarici şirkət Azərbaycan hökumətinin icazəsi olmadan, Dağlıq Qarabağda həmin vaxt mövcud olan qanunsuz rejimin himayədarlığı altında bəzi təmir işləri görmüşdü. Beləliklə, onlar cinayətkarlarla əlbir oldular, çünki ermənilər işgal edilmiş ərazilərde demək olar ki, 70 məscidi dağıdıblar. Bu məscidlərdən birində təmir işləri aparmağa çalışmaq, sadəcə olaraq, onların sanki özlərini tolerant olduqlarını, müsəlman mədəniyyətinə, müsəlmanların hissələrinə hörmət etdiklərini nümayiş etdirmek cəhdidir. Əger onların münasibəti belə idisə, niyə digərlərini dağıdıblar və niyə digərlərini təmir etmeyiblər? Şuşaya gəlmiş həmin xarici şirkət

diğer məscidlərin, bütün dini və mədəni ırsın dağıdıldığını görmədi? Onlar hətta bunu dağıdan separatılardan da pis davrandılar. Lakin hər şeyi bərpa edəcəyik. Biz hər şeyi ilkin vəziyyətinə getirəcəyik, əraziləri yenidən quracaq. Əminəm ki, gələn dəfə siz bize səfər edəndə mənim Azərbaycan mədəniyyətinin paytaxtı elan etdiyim Şuşanı da ziyarət etmək imkanınız olacaq.

Mənim sizinlə müzakirə etmək istədiyim məsələlərdən biri de ICESCO-nun Azərbaycanda regional mərkəzi ilə bağlı məsələdir. Biliyiniz ki, bu məsələ son 3-4 il idil müzakirə olunurdu və biz bu müzakirələrə yenidən nəzər salmaq istəyirik. Əgər müsbət irəliliyiş olsa, düşünürəm ki, biz bunu çox tezliklə edə bilərik. Bu, bizim üçün və İslam həmrəyliyinin güclənməsinə, İslam mədəni ırsının qorunmasına töhfə verən bütün insanlar üçün çox mühüm ehəmiyyət kəsb edəcək.

Ardı Səh. 4

“Torpaqlarımızı işgal altında saxlayan ölkə Azərbaycan xalqının ırsını məhv etmək istəyirdi”

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib



zinlə görüşmək və bu mühüm Qələbənin qeyd edilməsində iştirak etməklə bağlı dəvətinizi yüksək qiymətləndiririk.

Biz işğaldan azad edilmiş ərazilərə sefer etdik və əvveller heç vaxt görmediyimiz bir faciəni gördük. Tamamile dağıdılmış, yerleyeksan edilmiş şəhər, bu, tamamıyla qeyri-insani əməldir və heç bir ölçüye sığdır. Bu, bəşəriyyət əleyhinə cinayətdir. Lakin dünən yerli hakimiyyət rəhbərlərində və vətəndaşlıarda yenidenqurma əzmi və istəyinin şahidi olduq. Mən nazirlə səhəbatimdə dedim ki, sadəcə, hökumət dəstəyi ilə həmin insanlar Qarabağı yenidən quracaq. Biz dünən görüşdürüyümüz hər kəsə mehz bunu hiss etdik. Bu cür istəyi görmək bizi qürurlandırdı.

x x x

Sonra Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və nümayəndə heyətinin üzvləri ilə xatirə şəkilləri çəkdirdi. Daha sonra ICESCO-nun Baş direktoru Qəlebə münasibətə Prezident İlham Əliyevə xatırə hədiyyəsi təqdim etdi.

Salim bin Məhəmməd əl-Malik: Bu, Qələbəni eks etdirir. Burada Bismillahir Rehmanir Rehim deydi.



Əvvəli-Səh-3

Cənab baş direktor, bir daha siz salamlayıram, sizin indi - müharibə bitəndən sonra sefer etməyinize dəstləq və qardaşlıq nümunəsi kimi xüsusi önəm verirəm. Beləliklə, xoş gəlmisiniz.

x x x

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik:

-Zati-aliləri, təşəkkür edirəm. Rəhbərlik etdiyim nümayəndə heyəti ilə görüşməyiniz mənim üçün böyük şərəfdir. Mən hər zaman Sizi əzmlə, həqiqətən öz ölkəsi üçün

mübarizə aparan, digərlərinə yol göstərən uzaqqörən liderlərdən biri kimi görmüşəm. Siz Qoşulmama Hərəkatının sədrisiniz. Sizin BMT Baş Assambleyasının sonuncu sessiyasındaki çıxışınıza istinad etmek istəyirəm, dediniz ki, Azərbaycan son 30 ilde 120-dən çox ölkəyə dəstək verib, çox sayıda beynəlxalq forumlar təşkil edib. Bu, dünyaya böyük kömək deməkdir.

Düşünürəm ki, bunun sayəsində Azərbaycan dünyada aparıcı ölkələr sırasındadır.

Zati-aliləri, emin olun ki, Azərbaycan hər zaman bizim üçün

prioritet olub və olmağa davam edəcək. Biz Qələbəni qeyd etdik, çünkü bu, bizim bir parçamızdır. Sizin Qələbəniz ICESCO-nun qələbəsinin bir parçasıdır. Bizim üz dövlətlərimiz çox önemlidir və biz kimliyindən asılı olmayaq onları hər zaman dəstəkləyəcəyik. Mənimlə birlikdə ən önemli insanlar gəlib. Mən onların baş verənlərin şahidi olmalarını və həmçinin Qələbəni qeyd etmələrini istəyirəm. Professor Rahil Qamar. O, elm və innovasiya sektorunun rəhbəridir və İslambadda yerleşən COM-SATS Universitetinin rektoru olub.

Professor Məhəmməd Zeynalabdin. O, mədəniyyət üzrə baş katibdir və altı ay bundan əvvəl Tunisin mədəniyyət naziri idi. Səfir Xalid tərəfdəşliq üzrə direktordur. Biz, həmçinin sivilizasiya dialoqu üzrə mərkəz də qururuq. O, Sudanın Mərakeş Krallığında səfiri və Sudanın sabiq Prezidentinin xüsusi müşaviri olub.

Həmçinin cənab Sami. O, Misirin ən məşhur qəzetlərindən biri olan "Əl-Əhram"ın redaktoru olub. Beləliklə, görüşsünüz ki, biz, ilk növbədə, Sizi təbrik etmək üçün buradayıq. Ölkənizə səfər edib Si-

lir. Burada deyilir ki, biz Qələbəni qeyd edirik və burada Allahın Məhəmməd peyğəmbərə kəlamları var.

Prezident İlham Əliyev: Cox sağ olun.

Salim bin Məhəmməd əl-Malik: Burada Zati-aliləri Prezident İlham Əliyev üçün yazılıb, Dağlıq Qarabağda Qələbəni qeyd edirik, bu, bizim işləməmizdir. Zati-aliləri, bu qılıncın 100-dən çox yaşı var.

Prezident İlham Əliyev: Cox sağ olun. Bizim Qələbənin rəmzi dəmir yumruq idi, artıq bizdə qılınc var. Təşəkkür edirəm.

“Rəsmi Yerevanın uydurma əsaslarla düşməncilik propaqandasını davam etdirməsi bu ölkənin əsl niyyətini üzə çıxarıır”

Azərbaycan XİN Ermənistan XİN-in əsassız ittihamlarını rədd edib

Ermənistən Xarici İşlər Nazirliyinin guya ki, 1990-ci ilin yanvarında Bakıda ermənilərə qarşı qırığının törədilməsi ilə bağlı əsəssiz bəyanatı bu ölkənin hələ də uydurma propaqandadan əl çəkmədiyini, xalqlararası nifaq və düşmənciliyi qızışdırmaq niyyətini göstərir. AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistən XİN-in 2020-ci il 13 yanvar tarixli bəyanatı ilə bağlı şərhində yer alıb.

Şərhədə deyilir: “Ermənistən XİN-nə xatırladıq ki, 1948-1953-cü illərdə Ermənistən SSR ərazisindəki tarixi-ətnik torpaqlarından kütłəvi suretdə deportasiya edilən 150 minədək azərbaycanlı Ermənistən SSR-nin 24 rayonu və İrəvan şəhərindən zorla Azərbaycana köçürüldü. Eləcə də Ermənistən 1980-ci illərin sonunda Azərbaycana qarşı əsəssiz ərazi iddiaları, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki şovi-



nist təfəkkürlü ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu fealiyyətə dəstək verməsi, yüz minlərlə azərbaycanlıların növbəti dəfə zor gücü ilə ve

qəddarcasına Ermənistəndən deportasiya edilməsi Azərbaycanda sovet hakimiyətinə qarşı hərəkatın genişlənməsinə tekan verdi. Məhz ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə 1990-ci il yanvarın 19-dan 20-e keçən gecə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşısını gizlətməmiş qırığın törətdi.

Lakin 1990-ci ilin yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi və ölkəmiz dövlət müstəqilliyini bərpə etdi. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi bütün beynəlxalq ictimaiyyət tərefindən birmənali şəkildə tanınır və dəstəklənir.

Ermənistən XİN-i bu kimi uydurma təbliğat xarakteri məlumatlar yamaqla tarixən Azərbaycanın dinc əhalisinə qarşı heyata keçirdiyi soyqırımı, etnik təmizləmə si-

yasətini, Xocalı şəhərində bir gecədə 613 mülli şəxsi vəhşicəsinə qətə yetirdiyini, 30 ilə yaxın müdət ərzində bir milyondan çox azərbaycanının fundamental hüquqlarını kobudcasına pozduqlarını gizlətmək məqsədini güdür.

Bölgədə bütün hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra sülh və təhlükəsizlik, tərəqqi şəraitində birləşməsi fikirlərinin təşviq olunması əvəzinə, rəsmi Yerevanın uydurma əsaslarla düşməncilik propaqandasını davam etdirməsi təessüf doğurur və bu ölkənin əsl niyyətini üzə çıxarıır.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistən XİN-in əsassız ittihamlarını rədd edir və bu ölkəni 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlar ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq və beynəlxalq hüququn alılıyi prinsiplərindən çıxış edərək davranmağa çağırır”.

Əhməd İsmayılov: “Jurnalistin statusu anlayışına aydınlıq gətirilməlidir”



“Jurnalıst” və “jurnalıst statusu” anlayışına huquqi bazada aydınlıq gətirilməlidir. Bu məsələyə aydınlığın gətirilməsi bizi tam imkan verəcək ki, media subyektləri və jurnalistlərlə bağlı iqtisadi, texniki və metodiki dəstək layihələrini həyata keçirək. Trend-in məlumatına görə,

bunu yeni yaradılan Medianın İnkıfasi Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib. Onun sözlərinə görə, jurnalist və media subyekti blokunun bir-birindən ayrılmamasına ehtiyac var.

İsmayılov eləvə edib ki, əvvəlkindən fərqli olaraq, agentliyin nizamnaməsinə media subyektlərinin bütün dairesi daxil edilib. Agentlik tərəfindən həyata keçiriləcək tədbirlər bundan sonra onlayn, çap audiovizual media subyektləri üzrə əhətə edəcək. Ə.Ismayılov bildirib ki, jurnalistlərin peşəkarlığının və mesuliyyətinin


artırılması üçün onların ixtisasartırılması xüsusi şəxsiyyət qeyd edilməlidir.

Agentlik sədri qeyd edib ki, jurnalistikaya gəlmək istəyənlər üçün peşə hazırlığı tədrisinin təşkili və buna dəstək göstərilməsi əsas istiqamət olacaq. İkinci istiqamət hazırlıda jurnalistikada fealiyyət göstərən jurnalist həmkarların ixtisasartırılmasının təmin olunmasıdır. Bunu üçün həm ölkənin mövcud kadr və infasturktur potensialı çərçivəsində işlərin görülməsi, eyni zamanda xaricdən mütəxəssislərin cəlbə ilə bu təlimlərin və tədrisin keçirilməsi, xaricdəki tədris subyektləri ilə əlaqələrin qurulması nəzərdə tutulur.

FOTOFAKT: Rusiyada Azərbaycana qarşı erməni təxribatı

Rusıyanın kitab mağazalarında kifayət qədər ilginc və ilginc olduğu qədər də hiddət doğuran təxribat faktı üzə çıxıb. SIA-ya daxil olan məlumatə görə, mülliifi Samvel Karapetyan olan və iki il əvvəl - 2008-ci ildə nəşr edilən “Severnii Aruax” (“Şimali Artsax”) kitabı rəflərdən çıxarılib. Kitabda Azərbaycanın Şimal-Qərb rayonları (Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsan, Şəmkir, Goranboy, Yevlax, Gəncə) Ermənistən “tarixi torpaqları” kimi təqdim edilir.

Qeyd edək ki, bu kimi təxribat məqsədli kitabların nəşr və dərc edilməsi məqsədi Rusıyanın ictimai rəyində Azərbaycanın əzeli



ərazilərinin guya ermənilərə məxsus olmasını “sübüt etmək” hədəfini daşıyır. Görünür, tarixin acı ironiyası üzündən bize nəsib olan erməni qonşularımız heqiqətən də sabiq müda-

fie naziri David Tonoyanın “yeni müharibə, yeni ərazi” formulasına ürkədən inanıblar və əbəs deyil ki, həmin ifadədən sonra bu kimi kitablar nəşr edərək, Azərbaycandan yeni torpaqlar işğal edəcəklərini düşünüb.

Lakin bu gün bənzər kitablari nəşr edən və Rusıyanın piştəxtalarına çıxaran ermənilərin Prezident İlham Əliyevin Zəngəzurun, Göycənin və İrəvanın tarixi Azərbaycan torpaqları barədə bəyanatını da unutmamalı, bu bəyanat ətrafında hay-həşir qaldırımalıdır. Yoxsa gün gələr və cənab Ali Baş Komandanımızın bəyanatı əməli şəkildə icra olunar. Buna isə ermənilər 100% şübhə etməlidirlər, xüsusiilə Qarabağda 44 gün ərzində eldə edilmiş qələbədən sonra. Qısa desək, həyat bumeranqdır!

Rövşən RƏSULOV

Bolqarıstan mətbuatı Şuşa barədə yazır: “Şəhərin zəngin və şanlı tarixi keçmişisi var”

Bolqarıstanın nüfuzlu Cross Xəber Agentliyinin internet səhifəsində və “Standart” qəzetində “Şuşa - Azərbaycan mədəniyyətinin paytaxtı” başlıqlı məqale dərc olunub. AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-de Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi barədə məlumat verilir.

Həmçinin Şuşanın ister yerləşdiyi coğrafi mövqə, isterse də tarixi və mədəni imkanları baxımından

Azərbaycan üçün strateji ehəmiyyəti, şəhərin Azərbaycan mədəniyyətinin besiyi, bir çox görkəmlı sənətkarları, müsiqçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinesine böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yer olmasından bəhs edilir. Məqalədə Şuşanın yetişdirdiyi istedadlar - Azərbaycan ədəbiyyatına böyük töhfələr vermiş simalar, Azərbaycan müsiqisinin yüksəlişinə səbəb olan Şuşanın məşhur xanəndələri, müsiqicilərinin adı sadalanır, Qarabağ muğam



məktəbi xüsusi vurğulanır. Yazida mədəniyyət besiyi olan Şuşa şəhəri barəsində məşhur yaşıçı Aleksandr Dumanın “Qafqaz səfəri” əsərində də rast gəlindiyi qeyd olunur. Məqalədə şəhərin zə-

gin və şanlı tarixi keçmişisi, o cümlədən şəhərin salınması barədə məlumat verilir. Məqalədə deyil ki, Şuşanın abidələr şəhəri olsadı onu söyləyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev onun Azərbaycan üçün müstəsna ehəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Şuşasız Qarabağ, Qarabaşız isə Azərbaycan yoxdur”.

Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair İslamabad bəyannaməsi imzalanıb



Yanvarın 13-də Islamabad-da Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşinin dəvəti, Türkiye Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğluunun və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin üçtərəfli dialoqunun ikinci görüşü keçirilib.

Bu barədə AZERTAC-a Xarici işlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib. Görüşün yekunlarına dair bəyannamə

imzalanıb. Bəyannamədə deyilir: "Nazirlər, Üç ölkə arasında mövcud olan qardaşlıq, tarixi və mədəni bağlarla, qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi əlaqələri vurgulayaraq;

Siyasi, strateji, ticarət, iqtisadi, sülh və təhlükəsizlik, elm və texnologiya və mədeniyət sahələri daxil olmaqla qarşılıqlı maraq doğuran bütün sahələrdə 30 noyabr 2017-ci il tarixində Bakıda keçirilmiş ilk üçtərəfli görüşün nəticəsinde qurulmuş əməkdaşlığın bundan sonra da dərinləşdirilməsini arzu edərək;

Pakistan, Türkiyə və Azərbaycanın öz bölgələrində sülhün, sabitliyin və inkişafın təşviqi və xalqların daha geniş ərazidə bu idealları ortaş firavanlıq və təhlükəsizlik namine daha da inkişaf etdirmək üçün qarşılıqlı istəklərinə verdiyi əhəmiyyətli töhfələri nəzərə alaraq;

Ölkələrinin üzləşdiyi saysız-hesabsız tehdidləri və yeni yaranan hədələri, o cümlədən xaricdən dəstəklənən terror aktları, kibercumalar, hibrid müharibə formaları, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkələrdə müsəlman azlıqların dinc yanışı yaşamasına təsir göstərən İslamofobiya mayillərini dərk edərək,

dünyanın müxtəlif yerlərində müsəlman icmalarına qarşı töredilmiş ciddi insan haqları pozuntuları və insanlıq əleyhinə cinayətlər barədə ciddi narahatlıqlarını ifade edərək;

COVID - 19 pandemiyasının geniş təsirlərini və müvafiq bölgələrin iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı həssaslığını tama-mile anlayaraq;

İşgaldən azad edilmiş ərazilərin bərpası və reabilitasiyası səylərində Azərbaycan hökuməti və xalqı ilə hemreyliyi ifadə edərək;

Sülh və inkişaf namine regional konsensusun inkişaf etdirilməsine sadıqlı təsdiqləyərək;

Dövlətlərinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını mühafizə etmek və qorumaq namine güclü və birmənalı dəstəklərinə təkrar ediblər;

Xüsusilə regional və beynəlxalq müstəvilərdə İslamofobiya və müsəlman azlıqların təqibinə qarşı mübarizədə birgə səyərlər artırmış barədə razılığa gəliblər;

Asyanın ürəyi - İstanbul Prosesinin Əfqanistan və regionda sülh, sabitlik və iqtisadi rifahə verdiyi töhfəni alıqlaşdırılar və Pakistan hökumətinin bölgədəki məsələlərin siyasi həllini asanlaşdırmaq səyərini qiymətləndirdilər və Əfqanistana məxsus olan və Əfqanistan tərəfindən rəhbərlik edilən sülh prosesinə dəstəklərini ifadə ediblər;

Terrorizmin bütün formalarına, xarici dövlətlər tərəfindən himaye edilən terrorizmə, transmilli müteşəkkil cinayətkarlılığı, narkotik

maddələrin qanunsuz dövriyyəsinə, insan alverinə, çirkli pulların yuyulmasına, mədəni və tarixi irsə qarşı cinayətlər və kiberterrorizmə qarşı mübarizə namine müxtəlif beynəlxalq və regional sənədlərə uyğun olaraq sülh və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək qərarlarını yeniləyiblər;

2020-ci ilin noyabr ayında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Niameyde Cammu və Kəşmir münaqışının üzrə qəbul edilmiş 10/47-Pol sayılı ən son qətnaməsini və İƏT Təmas Qrupunun Cammu və Kəşmir üzrə kommunikelərini təsdiq ediblər və 5 avqust 2019-cu ilde Kəşmirdəki demografik quruluşu dəyişməyə yönəlmış insan hüquqlarının kobud şəkildə pozulması ilə bağlı üçtərəfli fəaliyyətindən dərin narahatlıqlarını ifadə etdilər, Cammu və Kəşmir münaqışosunun

səviyyədə tanılmış sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq normallaşdırılmasını dəstəklədiklərini bir daha təkrar ediblər;

Müdafia və təhlükəsizlik sahələrində, o cümlədən qabaqcıl təcrübələrin bölgələrindən, potensialın artırılması, yeni və inkişaf etməkdə olan texnologiyalar və müntəzəm səfər mühadiləsi yolu ilə əməkdaşlığın təşviq olunmasına sadiq qalıblar;

COVID-19 pandemiyasının iqtisadi artım və ictimai sağlamlığa geniş təsirlərini müzakirə ediblər, məlumat, tədqiqat, təcrübə və qabaqcıl təcrübə mühadiləsi barədə razılığa geliblər və inkişaf etməkdə olan ölkələrin maliyyə və qabiliyyət məhdudiyyətlərini nəzərə alaraq problemin effektiv və anlaşılıqlı



BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində, sülh yolu ilə həll edilmesi ilə bağlı prinsipial mövqelərini təkrar ediblər;

Kipr, o cümlədən Egey və Şərqi Aralıq dənizi məsələlərinin beynəlxalq hüquqa əsaslanan edaletli, davamlı və realist, eləcə də qarşılıqlı qəbul edilmiş həllini dəstəkləmək qərarlarını bildiriblər;

Ermenistan-Azərbaycan münaqışosuna son qoyulmasını və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq

Erdoğan ilə Putin arasında telefon danışıği olub



Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışıği olub. Anadolu Agentliyi xəber verir ki, telefon səhəbi zamanı Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarını Moskvada keçirilmiş üçtərəfli görüş barədə məlumatlandırıb.

şəkildə həll edilmesi üçün genişləndirilmiş beynəlxalq əməkdaşlıq və hemrəyliyə çağırıblar;

Üçtərəfli ticarət və investisiyaların genişləndirilməsi üçün əməkdaşlığı gücləndirməyə və dərinləşdirməyə qarar veriblər və üç ölkənin müvafiq nazirliklərini rüsumlarının azaldılması, tarif və qeyri-tarif manələri, nəqliyyat xərcləri, bank sektorları arasında daha yaxşı əlaqələndirmə və qarşılıqlı investisiyaların qorunması ilə bağlı konkret tövsiyələri əks etdirən möhkəm bir Fəaliyyət Planı hazırlanmağa çağırıblar;

Nəqliyyat, ticarət, enerji, insanlar arasındaki əlaqələr, təhsil, sosial və mədəni mühadilə, turizm və İKT sahələrində, o cümlədən müxtəlif regional forumlarda hava, dəmir yolu və avtomobil əlaqələri və regional bağlılıq təşəbbüslerinin təkmilləşdirilməsi və gücləndirməsi yolu ilə regional bağlılıq üzrə əməkdaşlığı inkişaf etdirməyə qərar veriblər;

Qida və enerji təhlükəsizliyi, ətraf mühit, davamlı inkişaf və iqlim dəyişikliyi mövzusunda əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulayıblar və 2030 Dayanıqlı Inkişaf Məqsədlərinə vəxtilən cavab vermək və nail olmaq üçün daha geniş beynəlxalq əməkdaşlıqla çağırıblar;

Üçtərəfli görüşlərin her il əlifba sırası ilə mütəmadi olaraq çağırılmasına razılıq veriblər;

Həmçinin 2022-ci ilde qarşılıqlı razılışdırılmış tarixlərdə Üçtərəfli Görüşlərin üçüncü iclasının Türkiyədə keçirilməsinə razılıq veriblər".



Azərbaycan ilə Pakistan arasında regional və beynəlxalq məsələlər müzakirə olunub

Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin xarici işlər naziri Məhdum Şah Mahmud Qureşinin dəvəti, Mətbuat Xidməti idarəsində AZERTAC-a bildirilib ki, nazirlər iki ölkə arasında dostluq və qardaşlıq əsasında inkişaf edən ikitərəfli əməkdaşlıq münasibətlərinə dair fikir mühadiləsi aparıblar. Şah Mahmud Qureşin Azərbaycanın torpaqlarının işğaldən azad olunması münasibətlə təbriklərini çatdırıb və Pakistanın her zaman Azərbaycanın haqlı məvqeyini dəstəklədini ifadə edib. İslamabadda keçirilen üçtərəfli görüşün ölkələrimiz arasında regional əməkdaşlığın daha da inkişaf etdirilməsi qətiyyətinin bariz nümunəsi olduğunu bildirib.

Ceyhun Bayramov dost Pakistan hökumətinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan məvqeyinə verdiyi dəstəyi, o cümlədən Pakistan Xalqı tərəfindən nümayiş etdirilən qətiyyətli dəstəyi məmənunluqla vurgulayıb. Vətən müharibəsi dövründə bu prinsipial məvqəe birmənalı şəkilde ifade olunduğu üçün qarşı tərəfə təşəkkür bildirilib. Azərbaycan, Pakistan və Türkiye xarici işlər nazirlərinin ikinci görüşünə uğurla ev sahibliyi etdiyinə görə pakistanlı həmkarına minnətdarlıq bildirilib.

Nazirlər habelə ikitərəfli münasibətlərin bir çox aspektləri o cümlədən, ticarət, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Anar Kərimov: "Əminik ki, ICESCO erməni vəhşiliyi haqqında İslam aləmini məlumatlaşdıracaq"

ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda və Ağdam şəhərində ermənilərin törətdiyi cinayətlərin, o cümlədən məscidlərə, Azərbaycanın tarixi, mədəni irsinə qarşı vandalliq aktlarının şahidi oldu. Onlar bu cinayətləri öz hesabatlarında əks etdirəcəklər. Əminik ki, bu vəhşilik haqqında bütün dünyaya, o cümlədən İslam aləminə məlumatlar çatdırılacaq. Bu, çox önemlidir. Bu barədə AZERTAC-ın müxbirinə müsahibəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib.

"Bu səfəri Azərbaycanla həmrəylik kimi qiymətləndiririk"

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başlıqlı etdiyi nümayəndə heyətinin Füzuli və Ağdam rayonlarına səfərindən sonra müxbirimiz suallarını cavablandırıb nazır qeyd edib ki, bu, Vətən müharibəsindən son-



ra beynəlxalq təşkilatın rəhbəri seviyəsində ölkəmizə ilk səfərdir. Bunu Azərbaycanla həmrəylik kimi qiymətləndiririk.

"Biz beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvet edirik. İstəyirik ki, bütün dünya ermənilərin törətdiyi bütün cinayətlə-

Hazırda bununla bağlı UNESCO və diger təşkilatlarla müzakirələr aparılır. Azad edilmiş ərazilərə səfərlərin təşkili üçün təhlükəsizlik tədbirləri də təmin olunmalıdır. Bugünkü səfər də minalardan təmizlənmiş ərazilərə təşkil edilib. Ermənilərin törətdiyi bütün cinayətlə-



AZERTAC

ri sənədləşdirmək üçün ekspertlər hər yeri gezib qeydiyyat aparmaları dərhal məhkəmələrə təqdim edək. Ermənistən hüquqi məsuliyətə cəlb olunmalı, təzminat ödəməlidir", - deyə Anar Kərimov qeyd edib.

Qarabağda tarixi abidələrin konservasiyası və bərpası üçün yol xəritəsi hazırlanacaq

İşğaldan azad olunmuş ərazilərimizdəki mədəni-dini və tarixi abidərimizin qorunması istiqamətində atılıcaq addımlarla bağlı suali cavablandırıb nazır deyib: "Mədəniyyət Nazirliyinin ekspertləri hazırda həmin ərazilərdə maddi-mədəni, tarixi abidələrin monitörinqini, inventarlaşmasını aparır-

lar. Daha sonra abidələrin konservasiyası, bərpası üçün yol xəritəsi hazırlanacaq. Bu, uzunmüddətli prosesdir. Amma biz buna çox qətiyyətə başlamaq niyyətindəyik. Bu işdə bize həm yerli, həm də xərici ekspertlər kömək etməlidirlər. İlk olaraq mədəniyyətimizin beişyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində başlamağı planlaşdırırıq. Təbii ki, Ağdam, Füzuli və digər azad edilmiş ərazilərdəki tarixi-mədəni abidələr, mədəniyyət müəssisələri də bərpa olunacaq". Mədəniyyət naziri bildirib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək tədbirlərlə bağlı plan hazırlanır. Bu il Şuşada iki tədbir - "Xarı bülbül" festivalı və Molla Pənah Vaqif poeziya günlərinin keçirilməsi nəzərdə tutulub.

MEDIA müasir dövrün əsas çağırışlarının yüksək səviyyədə cavablandırılmasını stimullaşdıracaq



qdədir. COVID-19-la bağlı özünü-təcrid prinsiplərinin qorunması yeni texnologiyaların inkişafının zərurılılığını daha da qabartdı. Beynəlxalq əhəmiyyətli tədbirlərin, konfransların videoformat şəklində keçirilməsi hər bir ölkənin bu sahədə də malik olduğu imkanları ortaya qoydu. Azərbaycan bu sahədə də yeni texnologiyaların inkişafı və tətbiqi istiqamətində əldə etdiyi təcrübə ilə liderini nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyevin vurğulduğu kimi, əslahatlar təkmilləşmə, yəni dövər uyğunlaşma, tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzer salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilib".

"1993-cü ildə ulu önder Heydər Əliyevin xalqın təkidi telebi ilə həkimiyətə qayıdışından sonra həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü əslahatlar nəticəsində ölkədə söz və məlumat azadlığını məhdudlaşdırınan bütün sūni manələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazaşı yaradıldı. Ümummilli Liderin 6 avqust 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycanda senzura ləğv olundu. 1999-cu ildə beynəlxalq tələblərə cavab veren "Kütlevi informasiya vəsitişləri haqqında" Qanun qəbul edildi. Ümumiyyətə, söz və mətbuat azadlığının təmin olunması sahəsində həyata keçirilən uğurlu siyasetin mənəti nəticəsi olaraq bu gün Azərbaycan KIV-in sayına görə MDB və Şərqi Avropa ölkəleri arasında ən sıralardadır. Hazırda ölkədə yüzlərə mətbuat orqani, 50-dən çox informasiya agentliyi dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir", - deyə Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuatda da zamanın və dövrün tələblərinə uyğun təkmilləşmə uğurla həyata keçirilir: "Yeni texnologiyaların inkişaf etdiyi müasir dövrdə bərkilişdirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğində, isterse də 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanlı ideologiyasının, ümum-bəşəri dəyərlərin təbliğində müstəsnə rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KIV-lərin ister koronavirus infeksiyası ilə bağlı məarifləndirmə işinin gücləndirilməsində, ister bu bərləyə qarşı mübarizə tədbirlərinin təbliğ

MEDIA nəyi və

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmanda "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" (MEDIA) publik hüquqi şəxs yaradılıb. Çox sayda problemlərin müşahidə olunduğu, informasiya çirkiliyinin geniş yayıldığı bir məkanda MEDIA-nın fəaliyyəti nədən ibarət ola bilər və Azərbaycan mediasının inkişafına hansı töhfələr verə bilər? Yazımızda bu məsələlərə toxunacağıq.

MEDIA niyə yaradıldı və fəaliyyəti nədən ibarət olacaq?

Fərmanda deyilir ki, Azərbaycanda cəmiyyət həyatının her bir hissini əhatə edən köklü islahatın həyata keçirildiyi, habelə bünə dövriyə əhatə edən vahid informasiya məkanında yeniliklərin ensiv xarakter alındığı, kommunalsiya vasitələrinin sürətli inkişaflığı, mütərəqqi texnologiyaların, metodlarının tətbiq olunduğu iasir dövrdə media sahəsində əfiyyət dəyişikliklərinə ehtiyac vardır.

Qlobal informasiya mühitinin ləyəyənləşdirildiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernlaşdırıcı, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcındaların iznənlənməsi və digər müüm şərtləri özündə birləşdirən inovativ təkmülün yaradığı imamlardan Azərbaycan mediasının haçox bahrelənməsi, onun şəfəli və vətəndaş məmənnuluğunuşlarına əsaslanan, cəmiyyət obyekti və peşəkar şəkildə ələmatlandırılmasına xidmət ən fealiyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır.

Buna görə də, medianın inkişafının dəstəklənməsi, bu sahədə iştihadusal quruculuq işlərinin vəm etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin mullaşdırılması məqsədile, nstitusiyaların 109-cu maddesi-1 32-ci bəndi rehbər tutularaq ərbaycan Respublikasının Prezidenti yanında Kütüvə İformasiya Vasitələrinin İnkişafına Dövlət steyi Fondunda "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" (MEDIA) publik quqı şəxs yaradılıb.

Nizamnamə fondu 285 405 inat təşkil edən və dövlət bütçə-

sinin vəsaiti hesabına formalasən Agentliyin əsas fealiyyət istiqamətləri müvafiq sahədə dövlət siyasetinin formalasdırılmasında və həyata keçirilməsində iştirak etmek, müvafiq sahənin inkişafını təmin etməkdən ibarət olacaq.

Agentliyin vəzifələrinə müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmek, müvafiq sahənin inkişafını təmin etməkdən ibarət olacaq.

Internetin inkişafı media sistemi, formatını, peşə qayda və prinsiplərini tamam dəyişib. Elektron media sürətli print medianı sirdən çıxarır. Print media bəzi ənənəvi oxuma vərdişlərinə yiyələnmiş ölkələrdə möqavimət göstərə bilir, amma tezliklə onlar da sıradan çıxacaq. Azərbaycanda isə yazılı mətbuat yalnız dövlət dəstəyi ilə ayaqda qalır. Dövlət elini çeksə, bir aya ortada bir qəzet və jurnal qalmaz. Buna görə dövlətə en azı təşəkkür düşür. Səbəbləri aydınlaşdır. Informasiya əsrinə, sürət əsrinə galib çıxdıq, qəzet və jurnallar bu sürətə ayaqlaşsa bilmir, onlar bir xəberi verənə kim 1 gün keçir və vəzifət 3 dəfə dəyişir.

Qəzet və jurnal sanballı təhlilər, maraqlı müsahibələr, dərin araşdırmlar, elmi məqalələr vermelidir ki, saytlardan fərqlənə bilsin. Amma bunu da edə bilmirlər.

Çünki bunun üçün böyük maddi texniki baza, peşəkar kadrlar lazımdır, onlar isə aşağı maaşa işləmirlər.

Reklam bazarı yoxdur deyə qəzetlər mətxəssislərə, peşəkar jurnalistlərə seviyyəli yazılar yazdırı bilmirlər, ucuz işçi qüvvəsi kimli dəha çox gənc praktikantları işlətməye üstünlük verirlər.

Bu da nəticəsinə göstərir. Üstəlik, qəzet və jurnal yeganə media növüdür ki, ona pul ödəmək lazımdır.

Razilaşın ki, hər gün 40-50 qəpik verib qəzet almağa çoxunun imkanı yoxdur, olanda da alırmı, çünki saytlarda pulsuz oxuyur.

Bundan başqa, Agentliyin mediada yayılmışlanan informasiya qanunla nezərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədile aidiyati üzrə müraciət etmek, mediada inzibati xəta əlamətləri aşkar et-

dikdə, inzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyati üzrə məlumat vermək, dövlət və kommersiya sərrin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək hüquqları vardır.

Göründüyü kimi, MEDIA-nı çox böyük və çətin iş gözleyir. Yəqin ki, Fondu kadr bazasının esasında Agentliyin işçi heyəti daha da genişləndiriləcək və MEDIA bu çətin və məsuliyyətli işin öhdəsindən gələcək. Şübhə yoxdur ki, bu işdə ölkənin tanınmış media mətəxəssisləri, media orqanlarının rəhbərləri də Agentliyə öz dəstəklərini

bəsiz həmkarları tutur. Bu halda da qəzetlər öz peşəkarlığını və nüfuzunu itirir. Son nəticədə bu da onların oxucu auditoriyasının, dolayısı isə gəlirlərinin azalmasına sebəb olur.

Qəzet və jurnalların reklamlarının çox az olması da onların maddi vəzifələrinə ciddi təsir edir. Belə ki, ekşə şirkətlər öz reklamlarını, elanlarını elektron mediadada verilməsinə çalışırlar. Çünkü bu halda



dil və rəsmi dil qaydalarından, nə peşə etikasından, nə də yazı üslublarından və janrlardan xəberləri var.

Bəzən saytlardan bəziləri yalançı və şirxidilmiş başlıqlarla xeyli oxucu cəlb edə bilir, yəni, hətta bəzə hallarda girişləri ciddi mediadən çıxdır. Lakin bu onların media olduğunu göstərmir. Mediada əsas meyar oxunma sayı deyil, tamam başqa prinsiplərdir. Ümumiyyətə, saxta "şok" başlıqla 100 min nəfəri aldadıb sayıda daxil olmasına təmin edən hər hansı bir saytda ciddi media orqanını müqayisə etmək belə olmaz, baxmayaraq ki, oxucu sayında 10 dəfə fərqli var. Bunları sadəcə sayıda adlandırmak və mediadaya heç bir aidiyatının olmadığını bilmək vacibdir. Giriş sayına qalsa, elə xidmət və ya satış sayıları var ki milyonlarla giriş və amma bunlar media deyil.

Bəzən xəber portallarında da vəzifələrinin 90 faizi hazır məlumatlar, əməkdaşların telefonla kimise danışdırıcı, tədbirlərdən qəbulindən "o dedi, bu dedi" cəhətlərdən "eksklüziv" xəberlərdir. Yaradıcılıq, xəber axtarışı, problemi tapıb ortaya qoymaq, reportaj hazırlamaq, analiz etmək və araşdırmaq paylı çok azdır.

İnformasiya təhlükəsizliyi məlli təhlükəsizliyin elementidir

Medianın əsas problemlərindən biri də, bəzə işbazlarının qəzet, sayt açaraq rüşvet yığmaqla məşğul olmasına dair. Uzun illərdir mətbuatda belə əməller var və azalmaq əvəzinə de artır. Bəzə qeydiyyatdan keçmiş, lakin çap edilməyən, ya da ilə 1-2 dəfə 100 tirajla çap edilən "reket" "qəzet"lərin "baş redaktorları" saga-sola vəsiqə paylaşıla məşğuldur.

Bəzə məlumatlara görə, Azərbaycanda 50 min nəfərdən artıq vətəndaş cibində jurnalist vəsiqəsi gəzdirir, real jurnalistika ilə məşğul olanların sayı isə heç 5 min nəfər də deyil. Bunların sayısında jurnalist imicisi artıq tamam fərqli şəkildə formalaşır və cəmiyyətdə bu rəyi

**Bəhrəz Quliyev
"Ses" qəzetiñ baş redaktoru,
əməkdar jurnalist**

verəcəkdir.

Print medianın əsas problemləri nədən qaynaqlanır?

Internetin inkişafı media sistemini, formatını, peşə qayda və prinsiplərini tamam dəyişib. Elektron media sürətli print medianı sirdən çıxarır. Print media bəzi ənənəvi oxuma vərdişlərinə yiyələnmiş ölkələrdə möqavimət göstərə bilir, amma tezliklə onlar da sıradan çıxacaq. Azərbaycanda isə yazılı mətbuat yalnız dövlət dəstəyi ilə ayaqda qalır. Dövlət elini çeksə, bir aya ortada bir qəzet və jurnal qalmaz. Buna görə dövlətə en azı təşəkkür düşür. Səbəbləri aydınlaşdır. Informasiya əsrinə, sürət əsrinə galib çıxdıq, qəzet və jurnallar bu sürətə ayaqlaşsa bilmir, onlar bir xəberi verənə kim 1 gün keçir və vəzifət 3 dəfə dəyişir.

Qəzet və jurnal sanballı təhlilər, maraqlı müsahibələr, dərin araşdırmlar, elmi məqalələr vermelidir ki, saytlardan fərqlənə bilsin. Amma bunu da edə bilmirlər. Çünki bunun üçün böyük maddi texniki baza, peşəkar kadrlar lazımdır, onlar isə aşağı maaşa işləmirlər.

Reklam bazası yoxdur deyə qəzetlər mətxəssislərə, peşəkar jurnalistlərə seviyyəli yazılar yazdırı bilmirlər, ucuz işçi qüvvəsi kimli dəha çox gənc praktikantları işlətməye üstünlük verirlər.

həmin reklam banneri electron formada internetdə calır və onu uzun müddət sosial şəbekələrdə yaymaq asan olur. Bu hal isə qəzetlərin zərərinədir.

Elektron media: mənfi və müsbət tərəfləri

Elektron mediaya gəldikdə, burada hər cür imkanlar var. Sadəcə, ifrat azadlıq olduğundan vəzifələr birmənli deyil. Bunun müsbət və mənfi tərəfləri var. Müsbət tərəflər aydınlaşdır - hər bir faktı, hadisəni əhaliyə daha tez çatdırmaq olur, operativlik yüksəkdir, canlı yayım vermək, limitsiz foto və video eləvə etmək, bunu milyonlarla ünvana çatdırmaq, onlayn göndərmək, interaktivlik təmin etmək imkanı var.

Mənfi tərəflər odur ki, hər cür provaktiv, reklam və təbliğat xarakterli məlumatlar, saxta və dezinformasiya materiallarını yaymaq asan olur. Bundan başqa, söyüd, təhqir, şantaj imkanları genişdir. Çünkü burda mənbəni tapmaq və cəzalandırmaq da mümkün deyil. Adam oturub misal üçün, Avstraliyada, Azərbaycandıllı bir sayt açıb, istədiyi həqeqi çıxara bilər. Hətta əməkdaşların telefonla kimise danışdırıcı, tədbirlərdən qəbulindən "o dedi, bu dedi" cəhətlərdən "eksklüziv" xəberlərdir. Yaradıcılıq, xəber axtarışı, problemi tapıb ortaya qoymaq, reportaj hazırlamaq, analiz etmək və araşdırmaq paylı çok azdır.

İnformasiya təhlükəsizliyi məlli təhlükəsizliyin elementidir

Medianın əsas problemlərindən biri də, bəzə işbazlarının qəzet, sayt açaraq rüşvet yığmaqla məşğul olmasına dair. Uzun illərdir mətbuatda belə əməller var və azalmaq əvəzinə de artır. Bəzə qeydiyyatdan keçmiş, lakin çap edilməyən, ya da ilə 1-2 dəfə 100 tirajla çap edilən "reket" "qəzet"lərin "baş redaktorları" saga-sola vəsiqə paylaşıla məşğuldur.

Bəzə məlumatlara görə, Azərbaycanda 50 min nəfərdən artıq vətəndaş cibində jurnalist vəsiqəsi gəzdirir, real jurnalistika ilə məşğul olanların sayı isə heç 5 min nəfər də deyil. Bunların sayısında jurnalist imicisi artıq tamam fərqli şəkildə formalaşır və cəmiyyətdə bu rəyi

niyə dəyişəcək?

dəyişmək getdikcə daha da çətinləşir.

Əvvəller bunu qəzetlər vəsaitlə edirdilər, son illərdə internet mediyaya girişiblər, çünki burada daha böyük imkanlar var. Elektron medianın inkişafı özü-nün müsbət tərəfləri ilə yanaşı mənfi tərəflərinə də mətbuatla sırayet etdi. Internet mediyada hər hansı materialın qısa müddədə yayılması üçün hər cür imkanlar var. Əksəriyyəti diletantlar, reketlər, dələduzlardan ibaret olmaqla xeyli şəxs bir neçə yüz manat xərc qoyaraq sayt açıb ağızına gələni yazmağa başlayır.

Bu sektoru nə tənzimləmək mümkün olur, nə nəzarət etmək, nə dəyişdirmək, nə də kənardan təsir etmək. Aidiyyati dövlət orqanları və jurnalist təşkilatları buna qarşı effektiv mübarizə apara bilirlər. Qara siyahı hazırlanmaq və qıznamək kimi bəzi tədbirləri nəzərə almasaq. Lakin bunlar heç bir effekt vermər, ənənəvi problem fundamental və kompleksdir. Və mənbəyini mətbuat azadlığından götürür.

DTX-nin dəfələrlə qəzet və saytdan istifadə etməklə şantajla, rüşvətə məşğul olan mütəşəkkil cinayətkar dəstəni ifşa edərək hebs etməsi artıq bu problemin kifayət qədər dözlüməz həddə çatdığını göstərir.

Bu hal göstərir ki, uzun illərdir mediyada anarxiyanın qarşısını almaq üçün irali sürdüryümüz təkliflər necə aktualdır. Dəfələrlə yazımlıq, tələb etmişik ki, bu "reket" adlandırılaraq şantajçı saytlar, qəzetlər ciddi cəzalandırılsın. Bunlar həqiqi jurnalistikanı da gözdan salır. Çünkü açıq şantajla məşğul olur, insanları ləkələyir, rüşvət alır və hər cür hoqqaldan çıxır. Adı da olur mətbuat azadlığıdır.

Azadlıq anarxiya demək deyill. Dövlət vətəndaşların şərəf və ləyaqətinin qorumağa bordingur. Belə saytların bəri çoxlu milli və dövlət təhlükəsizliyinə də təhlükə yaradırlar. Cəbhədə döyüslər başlayanda sahidi olduq, dezinformasiyalar baş alb gedir, əhalidə qorxu yaradılır, düşmən mənafeyinə uyğun materialları yayılmışdır. Yaxud da, hansısa şirkətin, məhsulun reklamı üçün aldadıcı məlumatlar yayılır. Gənclərə exlazlılıq təbliğ edilir. Yəni, çox sayıda problem yaradırlar.

KIV güclü silahdır, əhaliye çox ciddi təsir imkanlarına malik, ictimai rəyi formalasdırın institutdur, onu nəzarətsiz buraxmaq olmaz. Ümid edirəm ki, bu proses bununla bitməyəcək, bu gün media məkanında bu kimi qanunsuz işlərlə məşğul olan onurlarla digər saytlar bəredə də ciddi təbir görülecek.

Media tənzimləməsində 3-cü yol - "Qızıl orta" prinsipi

Son dövrlərdə ölkədə mətbuat azadlığından sui-istifadə halları getdikcə artı. Mediadan şəxsi məqsədlər üçün istifadə, şərəf və ləyaqətin ləkələnməsi, insan hüquqlarının pozulması, şəxsi və işgülərə heyata müdaxilə, milli və dini zəminda qarşıdurma yaratmağa cəhdər, anti-dövlət təbliğatı aparma hallarının sayı-hesabı yoxdur.

Bu faktlar media qanunvericiliyi və ictimai qıraq kontekstində nəzərdən keçirildikdə ortaya belə bir sual çıxır. İfrat mətbuat azadlığı anarxiyyaya və özbaşınaliga, insan hüquqlarının və qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbe altına qoyulmasına gətirib çıxmır mı? Cavab birmənalıdır. Çıxarı! Bu halda bu sahədə ciddi tənzimləmə və nəzarət mexanizmi olmalıdır.

Çünki bəzi şəxslərin fikir plüralizmindən və söz azadlığından sui-istifadə edərək şantaşa el atması, bəhət xarakterli məlumatlar yayması, milli və dövlət maraqlarına zidd materialları yaxınlığı, həm milli və dövlət təhlükəsizliyinə təhdid təşkil edir, həm də Azərbaycan cəmiyyətinin KIV-lərə olan inamına böyük zərər vurur.

Göründüyü kimi, belə bir şəraitdə MEDIA-nın yaradılmasının çox böyük əhəmiyyəti var. Dövlətin dünya təcrübəsi ilə milli ənənələri üzəndərərək hər 3 tərəfi (cəmiyyət, dövlət və media) canə edəcək optimal tənzimləmə mexanizmi yaratma cəhdə təqdirəlayıqdır.

Konkret olaraq, hazırda Azərbaycanda söz və mətbuat azadlığı üçün bütün imkanlar var. Kim istəse icazəsiz qəzet, jurnal, agentlik, internet saytı aça bilir. İstənilən şəxsin hansısa yayım orqanında və ya sosial şəbəkələrdə fikrini ictimailaşdırıbmak imkanları var.

Bu imkanlardan kimin necə istifadə etməsi isə, cəmiyyətin, fərdlərin problemidir. Məsuliyyət tələb edilməkdən cəza mexanizmi, ictimai qıraq olmadığda isə ortada ciddi mətbuat olmur. Bu ikiisinin arasında 3-cü yoluñ formalaşması üçün zaman lazımdır. Azərbaycan mediası bu mərhələni keçməlidir. Bu nə qədər tez olsa o qədər yaxşıdır.

MEDIA media sektorunu necə inkişaf etdirə bilər?

Mediada problemlərdən biri də dil məsələsidir. Azərbaycan dilinin qayda və normalarının kobud pozulması halları da kəskin artıb. Özbaşına dilimizə əcaib sözlər daxil edirlər, şəkilçiləri yeyirlər, mübtəda, xəber yerini tə-

sine qoyurlar, ana dilimizin doğma sözlerini ingilis və türk sözleri ilə əvəz edirlər. Bu işdə ən böyük pay isə internet jurnalistlərindir. Amma televiziya və radio aparıcıları da onlardan geri qalmırlar.

Dil milli mədəniyyətin və tərimizin əsas dəyərlərindən və nəsillərə əlaqə vasitələrindən biridir. İndi isə bu əlaqə keşilmək üzərdir. Artıq uşaqlara yaxın keçmişdə dərc olunmuş kitabları, qəzet və jurnalları verdikdə tam başa düşə bilmirlər, çünki o sözlerin çoxlu leksikondan çıxarılbı və ya yeni qondarma sözlərə əvəzlenib.

Əlbette, dilimizə qəbul olunmuş yeni elmi və texniki terminlərdən səhəbat getmir. Hesab edirəm ki, MEDIA-nın tərkibində bununla bağlı xüsusi komissiya olmalıdır. Bu tendensiyanın qarşısı alınmasa yaxın illərdə yaşlı nəsilə gənc nəsil bir-birinin yazdığını, dediyini başa düşməyəcək.

Göründüyü kimi, problemlər fundamental və kompleksdir. Bu, bir-başa dövlət-cəmiyyət media ücbücağında qarşılıqlı vəziyyətə analoji müştevədə inkişaf edən bir sistemdir. Medianın dəyişməsi üçün bu ücbücağın bütün tərəfləri dəyişməlidir. Dövlət media siyasetini, cəmiyyət isə özünü dəyişməlidir.

Dövlət əsasən ciddi və peşəkar mediaya dəstək vermelidir ki, həm cəmiyyətin rehəbetini qazansın, həm də beynəlxalq məkana çıxış imkanları yaransın. Onlara hər sahədə problemləri, nöqsanları aşkarlayaraq təqnid etməsini, rüşvətxor məmərun, dövlətə zərər vuran vəzifəli şəxslərin ifşasını təmİN etməlidir, özü də bunun əsasında müvafiq tədbir görməlidir.

Cəmiyyət isə +18 və şou məvzuların başını buraxıb ciddi siyasi, iqtisadi, mədəni, elmi məvzularda materialları oxumalıdır. İş adamları, şirkətlər peşəkar media reklam vermelidir. Televiziylər peşəkar qəzetləri təşviq etməli, onların xülasəsini verməlidir.


Bundan sonra medianın IP çazanmaq namənə cəmiyyətə zərərlə, mənəvi dəyərlərə zidd materialları vermesinə ehtiyac qalmayacaq. Satışdan, abunədən, reklamdan normal galır əldə edəcəklər. Naticədə peşəkar, savadlı şəxslər işə cəlb ediləcək, medianın nüfuzu artacaq. Cəmiyyət görəndə ki, media həqiqətən 4-cü hakimiyyətdir, ona dəstək verəcək. Media də dövlət və cəmiyyət arasında öz funksiyasını dəyişli yerinə yetirəcək. Cəmiyyətin və dövlətimizin maraq və mənafelərinin təmİN olunmasına öz töhfəsini verəcəkdir. Son nəticədə həm dövlətimiz, həm cəmiyyətimiz qazanacaq.

Azər Həsrət: "MEDIƏ-nin qurulması vaxtında atılmış addımdır"

Əlbette ki, Azərbaycanda bütün sahələrdə olğunu kimi media sahəsində də köklü İslahatlara ehtiyac var. Bu sözleri SIA-ya verdiyi açıqlamasında siyasi şəhəri Azər Həsrət deyib. Siyasi şəhəri vurğulayıb ki, biz hətta son illərdə bununla bağlı, şəxşən mən də daxil olmaqla, həmkarlarımıza birlikdə ciddi çağırışlar etmişik.

"Konkret olaraq, bu siyasetin yeni dövərə uyğunlaşdırılmasını uyğun bilmışk, onunla bağlı çağırışlarımız olub. Özəllikdə də yeni mediya üstünlük verilməsi, yeni medianın inkişafı üçün dövlət dəstəyinin genişləndirilməsi çağırışları etmişik. Azərbaycan Prezidenti də bilirsiz ki, biz jurnalistlərin dostu, eyni zamanda da media sahəsinin çox gözəl bilən bir şəxsdir və o da əlbəttə, bizdən də yaxşı bilirdi ki, belə ehtiyaclar var. Ona görə də indi KİVDF-nin, hənsi ki, mövcudluğu dönməndə dəhaçox ictimai narazılıqlara səbəb olur, leğv edilmesi, evezində da Medianın Inkişafı Agentliyinin (MEDIA) qurulması yerinə düşən, vaxtında atılmış addımdır.

Əlbette ki, mən Cənab Prezidentin fərmanını da, qurumun nizamnaməsini da oxudum, media sahəsində çox geniş spektri əhatə edir. Ümid etəmək və inanmaq istərdim ki, biz hamımız əl-ələ verib qoyulan vəzifələrin öhdəsindən gələ biləcəyik. Söhbət təkcə media, yaxud da Medianın Inkişafı Agentliyinin özünün fəaliyyətdən getmir. Burada hər bir jurnalistin, hər bir media təmsilçisinin öz tövəsini vermiş vacibdir. Çünkü, o qədər geniş, əhatəli bir fəaliyyətdən söhbət gedir ki, burada, sadəcə o qurumun özünün təkbaşına işləri görüb başa çatdırması əlbəttə çətin olardı. O baxımdan da mən düşünürəm ki, yəni dönmə üçün, yeni media siyaseti vacibdir və Cənab Prezident bunun zərurətini başa düşdürü üçün, anladığımız üçün bu dəyişikliyə gedilməsini gerçəkləşdirir. Biz də öz növbəmizdə üzərimizə düşən vəzifəni təbii ki, layiqincə yerinə yetirəcəyik, müvafiq şəkildə Azərbaycan mediasının çağdaş çağırışlara cavab verəməsi üçün tövəhələrimizi esirgəməyəcəyik", deyə Azər Həsrət bildirib.



"MEDIƏ-nin fəaliyyət istiqamətləri genişdir, çox funksiyalıdır"



"Adından və Nizamnamesindən görünür ki, Medianın Inkişafı Agentliyinin fəaliyyət istiqamətləri genişdir, çox funksiyalıdır. Önce onu vurğulayıb ki, Agentliyin fəaliyyət sahəsinə ənənəvi media ilə yanaşı, onlayn media sferası da daxil edilir. Bu, onlayn medianın tənzimləməsi baxımdan ilk rəsmi təsisatdır". Bunu SIA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Media eksperti Müşfiq Ələsgəri deyib.

Onun sözlərinə görə, agentlik vəzifəsələ onlayn mediyaya dövlət dətəyinin göstərilməsi, onlayn media sferasında inkişaf üçün ciddi stimul olacaq: "Üstünlüklerdən biri də odur ki, yaradılan qurum təkçə donor təşkilat rolu oynamayacaq, medianın inkişafı üçün lazım olan bütün addımları atmaq səlahiyyəti vardır. Agentlik həm də, qlobal informasiya mühitinin müəyyən etdiyi tendensiyalara, trendlərə uyğun olaraq Azərbaycan mediasının bu tendensiyalara uyğunlaşmasını təmİN etmək missiyası daşıyır. Yeni informasiya-kommunikasiya texnologiyalarının, innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədile şəxvələr qərarlar vermek, bu qərarları operativ şəkildə icra etmek səlahiyyətinə malikdir. Media subyektlərinin fəaliyyətinə mane olan problemləri zamanında dəyişirəndirmək, onları aradan qaldırılması üçün həm təkliflər vermek, həm də müəyyən icra fəaliyyətləri etmek üçün mexanizmlərə malik olacaq. Bir sözə, Agentlik həm tendensiyalara, tətbiqini stimullaşdırmaq yönündə təkliflər hazırlamaq, həm də təklifləri tətbiq etmek, icra etmek səlahiyyətindədir. Mühüm məqamlardan biri də, Agentliyə çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətlərini aşkar etmek, bu xətalardan aradan qaldırılması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək statusunun verilmesidir. Bu status KİV adından istifadə edib çoxsaylı xətalara yol verənlərin emallarının qarşısının alınması üçün mühüm addım olacaq. Agentliyin idarəciliyi üçün formalasdırılan komanda da ümidi vericidir. Əhməd İsmayılovla görüşümüz olub. Qənaətim budur ki, intellektual, qlobal tendensiyalardan xəbərdar şəxsdir, innovativ təşəbbüsleri qıymətləndirir. Missiyalarını uğurla davam etdirəcəklərinə inam böyükdür".

Gülyana

Yanvarın 11-də Moskva-da Rusiya Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəflı görüşdən sonra bəlli olan ilk reallıq bu oldu ki, qalib tərəf olaraq Azərbaycan istər hərbi, istər iqtisadi, istərsə də siyasi-diplomatik cəhətdən Ermənistani tam şəkildə dala-na dayayıb.

Daha dəqiq desək, elə görüşdən əvvəl "Vnukovo" Beynəlxalq Hava Limanındaki qarşılıqlı mərasimindən başlayaraq, Kremlə 4 saatda yaxın davam edən danışqlara və ondan sonrakı vəziyyəti sadə baxışla müşahidə etsək, neticələr hasil etsək, bir daha əmin olarıq ki, burada vasitəçi Rusiya istisna olmaqla əsas söz sahibi kimi məhz Azərbaycan Lideri çıxış edib. Məsələn, Ermənistən baş nazirinin danışqlardan sonra mətbuat üçün keçirilən bifinqdə bir sıra məsələlərin həll edilmədiyi etiraf etmesi de isbat edir ki, bütün bunlar bilavasitə Prezident İlham Əliyevin qətiyyəti və iradəsi sayesində baş verib. Qarabağın "statusundan" başlayaraq, hərbi cinayətlər töretdimiş terrorçuların Azərbaycan qanunları əsasında saxlanılmalarına qədər məsələlərin həllini tapmaması etirafı Ermənistən siyasi liderinin növbəti və bədəfə diplomatik məğlubiyyətinin məntiqi göstəricisidir. Əgər belə olmasa idi, danışqlardan sonra erməni KİV-lərində edilən çoxsaylı çıxışlar, gelinen neticələr bu reallığı eks etdirməzdi. Beləliklə, həmin çıxışların bəzilərinə diqqət yetirək və bir daha analizimizi aparaq.

**Yerevan. Today:
"Ermənistən üçün bir dənə də məsələ həll olunmadı"**

"Putin razıdır, Əliyev çox razıdır, o görüşü ölkəsi üçün çox əhəmiyyətli hesab edir. O, görüş və onun neticələri ilə bağlı razılığını ifade etdi. Ancaq Nikol danışında məlum oldu ki, Ermənistən razı qalması üçün sadəcə səbəb yoxdur". SIA xəber verir ki, bu barədə Yerevan.Today-in baş redaktoru Sevak Akopyan Facebook sosial şəbəkəsindəki səhifəsində yazdı. SİTAT: "Bele nəticə çıxarmaq olar ki, Ermənistən üçün bir dənə də məsələ həll olunmadı. Hazırkı anda bu danışqlarda bizi əsirlərin taleyi maraqlandırır: sən deyirdin ki, sənin üçün iki mühüm məsələ var: əsirlərin problemi və əsir məsələsinin həllindən sonra effektiv olə biləcək kommunikasiya işləri. Görüşdən sonra Əliyev qonşu ölkələrə Azərbaycanın Ermənistən üzərindən çəkəcəyi yoldan istifadə etmək təklifini irəli sürdü, yəni görüş zamanı sən onun (Azərbaycan Prezidentinin-R.R.) dedikləri ilə razılaşdırın, ancaq əsirlər barədə bir kəlmə də olmadı, sən en azından bir dəmin məsələsini belə həll edə bilədin. Nikol deyir: hərbi əsirlərin məsələsi həll olunmayıb, status məsələsi həll olunmayıb, ancaq imzalanmış bəyanat çox əhəmiyyətlidir".

Sevak Akopyan: "Millet, yəzincü dəfə təkrar edirəm ki, bu əcəf hansısa sualları həll etmek qabiliyyətində deyil... Millet, biz artıq sabah Nikol danışqlar masasından rədd etməliyik, eks halda o sizin hər birinizin taleyinizin danışqlarını aparacaq, fərdi olaraq".

"Neyə görə əhəmiyyətlidir? Kimin üçün əhəmiyyətlidir? Əliyev üçün?", deyə sual edən səlahiyyəti davam edir: "Deyirlər ki, 9 noyabr bəyənatı mərhələli şəkildə tənzimlənir, razılıq əlaməti olaraq başını tərpədirsin. Nə tənzimlənir? Necə

Moskva danışqları erməni düşüncəsində hansı silinməz izləri buraxdı?

Yaxud, məğlub Ermənistən qalib Azərbaycan qarşısında diplomatik cəbhədə də diz çökməkdən başqa çıxış yolu qalmayıb



alındı ki, bizim üçün en vacib suallar cavabsız qaldı? Sən 3 saat hansı danışqları aparmışan? Millət, yüzdüncü dəfə tekrar edirəm ki, bu əcəf hansısa sualları həll etmək qabiliyyətində deyil. Siz növbəti dəfa bunun sahibi oldunuz. Sabah o yenidən portfelini qoltuğuna vuracaq və danışqlar aparmağa gedəcək, sonra isə görünəcək ki, Azərbaycan ona nə lazımdır, hər şeyi özüne tərəf çekir. Və sonda o, bizi Ermənistən 20 şəhər və kəndini 10 azad edilmiş əsirlerin müqabilində təhvil verməsi faktı qarşısında qoyacaq. Əsirlər isə çoxdur. Millət, biz artıq sabah Nikol danışqlar masasından rədd etməliyik, eks halda o sizin hər birinizin taleyinizin danışqlarını aparacaq, fərdi olaraq".

Bəli, məhz budur erməni ictimai rəyinin orta düşüncəsi və fakt da ortadadır - Paşinyan birmənalı şəkildə bu danışqlarda uduzu və əlinde olan belkə də son riçaqını itirmiş oldu.

Mikael Minasyan: "Nikol Paşinyan - dizi üstə gəlmış lider elə bir binanın içinde ididi ki, oradakı masa arxasında oturan insanları bərabər seviyyədə deyildi"

Məharibə məğlubiyyətindən sonra erməni baş nizirini daha çox və en çox ittihəm edənlərdən biri de keçmiş siyasi hakimiyətin Vatikanadakı sahibi səfiri Mikael Minasyanıdır. Məhz Nikol Paşinyanın Sosos fonunun dəstəyi ilə devirdiyi prezident Serj Sarqyanın kürəkəni olan Minsyan qədər Paşinyana nifret edən ikinci erməninin olmadığından da düşünə bilərik. O, özünün sosial şəbəkə səhifəsində yazır. SİTAT: "Nikol Paşinyan - dizi üstə gəlmış lider bu gün (yanvarın 11-də) elə bir binanın içinde ididi ki, oradakı masa arxasında oturan insanları bərabər seviyyədə deyildi: o birinin nökərinə çevrilib və digərinə de uduzub. Siz sual edirsiniz ki, bir dövlət olaraq biz bugünkü görüşdən hansı səməreni alırdıq? Və ümumiyyətə, Nikol bugünkü görüşün prioritətinin əsir və girovların azad olunmasına deyirdi? Növbəti sual. Neyə görə onlar əsirləri geri qaytarmalı, yaxud hər hansı erməniylü qərar təklif etməliyidilər?

Sonxeber.az xəber verir ki, bununla bağlı açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bununla bağlı bize heç bir məlumat verilməyib: "Yanvarın 18-də metronun açılması ilə bağlı Operativ Qərargah tərəfindən bizi məlumat daxil olmayıb. Biz həmisi qaydada fəaliyyətimizə davam edirik. Bilirsiz ki, pandemiya və karantin rejimi ilə bütün qərarları Operativ Qərargah verir. Əger hər hansı ikinci qərar olmasa, yanvarın 31-i saat 6-da metro fəaliyyətə yenidən başlayacaq".

Gelin açıq danışaq və heç olmasa bir dəfə həqiqətin gözününe baxaq. Üç nəfər şəxs görüdü. Onlardan birində heç nə yoxdur, qorxudan başqa. O, hər şeyə imza atmaq və yerinə yetirməyə hazır olandır. Diger ikisini isə birinciə qarşı nifrət birləşdirir. Birinde düşməncilik, digerində sinfi. Dekabrin 1-dən sonra yeni nə isə baş vermir. Ermənilər qərar veriblər ki, onları oğullarını və erlərini qurban verən, vətənini satan və Qarabağdakı müharibəyə məğlubiyyətlə son verən bir aşağı-

lıq təmsil etməlidir. Diger ölkələr bu situasiyadan maksimal şəkildə yararlanmağa cəhd göstərirler.

Sabiq səfir: "Günü-gündən vəziyyət daha pisləşməyə doğru gedəcək"

Minasyan növbəti suallını verir və soruşur ki, nəyə görə İlham Əliyev Nikol Paşinyana 115 əsiri geri qaytarmalıdır? SİTAT: "Ona görə ki, Nikol Mehri dəhlizinin verilməsi ilə bağlı sənədə imza atmayacaqdı?

Peyvənd vurulan zaman test götürürləcək?



Çılvari tərəfindən vaksinlərin istifadəsinə dair təlimatda vaksin öncəsi testin aparılması kimi tələb qoyulmur.

"Dünya ölkələrinin təcrübəsinə görə vaksinasiya prosesinin effektivliyi üçün qısa müddədə mümkün qədər çox insanın peyvənd olunması mütələqdir. Bu baxımdan əlavə testlərin aparılmasının vaxt itkisi olmasına, assimptomatik şəxslərdə bəzən testlər aparılsa belə virusun aşkarlanması nəzərə alaraq əlavə müayinələrin aparılması nəzərdə tutulmayıb (tibbi araşdırımlar göstərir ki, assimptomatik xəstələrdə ya immun cavab yaranır, ya da çox zəif yaranır). Xüsusilə qeyd etməliyik ki, COVID-19 virusuna yoluxmuş və sağalmış insanların peyvənd olunmasında da heç bir eks göstəriş yoxdur", - TƏBİB-dən bildirilib.

Metro bu tarixdən fəaliyyətə başlayır?

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət normallaşmağa başlayıb. Belə ki, artıq gündəlik yoluxanların sayı 7-8 dəfə aşağı düşərək 500-600 arası dəyişib. Bu azalma ölüm hallarında da müşahidə olunur. Sağalanların sayıda isə xeyli artım var. Belə ki, Azərbaycanda son sutkada koronavirusa 519 yeni yoluxma faktı qeyde alınıb, 1276 nəfər müalicə olunaraq sağılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib. Bu gün səsləndirilən fikirlərdən biri də yanvarın 18-dən sonra metronun fəaliyyətə başlamasıdır. Yanvarın 18-dən sonra metro fəaliyyətə başlayacaqmı?

Sonxeber.az xəber verir ki, bununla bağlı açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bununla bağlı bize heç bir məlumat verilməyib: "Yanvarın 18-də metronun açılması ilə bağlı Operativ Qərargah tərəfindən bizi məlumat daxil olmayıb. Biz həmisi qaydada fəaliyyətimizə davam edirik. Bilirsiz ki, pandemiya və karantin rejimi ilə bütün qərarları Operativ Qərargah verir. Əger hər hansı ikinci qərar olmasa, yanvarın 31-i saat 6-da metro fəaliyyətə yenidən başlayacaq".

O, artıq imzalayıb və belli səbəblər görə bir daha imzalayacaq. Nəyə görə onlar Qarabağın statusunu müzakirə etməlidirlər? O müzakirə edilməsəydi Nikol ne edəcəkdi? Siz haqlısınız, heç nə...

"Bundan əlavə, Nikol nəyə görə 115 əsirin qaytarılmasını inadla xahiş etməlidir? Bugünlerdə əsirlərin qohumları Nikolai yol açmamışdır, cünki o yalnız təzyiq dilini anlaysı", deyə yazan Minasyan sonda bildirib: "Artıq sonsuzluğa qədər şikayet etməyə son qoymaq lazımdır, fəaliyyətə keçmək gərəkdir. Ermənistən imkan pəncərələri dekabrin 1-də bağlanıb və nə qədər ki, Nikol hakimiyətdədir, o açılmayaçaq. Əlavə olaraq deyim ki, günü-gündən vəziyyət daha pisləşməyə doğru gedəcək".

Tigran Abramyan: "Qarabağın statusu və əsirlərin qaytarılması ilə bağlı məsələlər həttə ciddi şəkildə müzakirə olunmayıb"

Daha bir reallıqdan çıxış edən və Moskva görüşünün nəticələrinin Ermənistənə yaxşı heç nə vəd etmədiyi deyə erməni siyasetçisi "Enəkt" analitik mərkəzinin təsisçisi və rəhbəri, politoloq və hərisiyyəsi ekspert Tigran Abramyandır. O özünün Facebook səhifəsində 11 yanvar danışqlarının nəticələrinin təhlilini apararaq yazıb. SİTAT: "Azərbaycan və Rusiya bu görüşdən nəyi istəyidlərse, onu da alılar, lakin Ermənistənən baş naziri yalnız özü tərəfindən qaldırlan iki məsələ barədə danışır - Qarabağın statusu və əsirlərin deyışdirilməsini - onlar da həll edilməmiş qaldı. Düşünürüm ki, həttə bu məsələlər ciddi şəkildə müzakirə belə olunmayıb".

"Üç rəhbərin - Paşinyanın, Putinin və Əliyevin görüşlərindən və mətbuat üçün bəyanatlarından sonra məlum oldu ki, əsasən regional iqtisadi münasibətlərin normallaşdırılması - kommunikasiyaların blokdan çıxarılması, infastrukturların, beynəlxalq daşımalar barədə danışqların aparılıb və ümumi formal xarakterində regional təhlükəsizlik və onun mehanizmlərinə toxunulub", deyə qeyd edən Abramyan da digər erməni siyasetçiləri kimi, Nikol Paşinyanın əvvəlcədən bayan etdiyi əsirlərin və həlak olmuşların meyitlərinin qaytarılması prioritərinin həyata keçirilməsinə nail ola bilməyib. Onun sözlərinə görə, halbuki baş nazir bu məsələlərin həlli olmadan digər məsələlərin həlli ilə bağlı danışqların aparmayacağını bəyan etmişdi.

Bələliklə, bənzər fikirlər, gelinən qənatələr onlarladır, bəlkə də yüzlərlədir. Yanvarın 11-də baş tutmuş danışqlardan sonra bu mövzu daha da artacaq və bununla bir çoxlarına, həttə Azərbaycanda təessüf ki, əməlləri, çıxışları, dar baxışları ilə ermənilərə qahmar çıxan sözə məxalişet liderlərinə də məlum olacaq ki, əsində vəziyyət nə yerdədir və Ermənistən məğlub ölkə olaraq Azərbaycan qarşısında diz çökmədən başqa çıxış yolları qalmayıb.

Rövşən RƏSULOV



Antimilli şuranın Azərbaycana xəyanətlər TARİXİ



Özünü milli şura adlandıran qurum həmişə olduğu kimi 44 günlük Vətən müharibəsində də xəyanətkar missiyasını reallaşdırıldı, ermənilərin dəyirmanına su tökməklə cəmiyyəti çasdırmağa çalıdı. Bu gün də antimilli şura öz çirkin fəaliyyətindən geri qalmır, öz ağalarının tapşırığı ilə Vətən müharibəsində əldə olunan qələbəyə kölgə salmağa çalışır, onlar sənki öz fəaliyyətlərini Paşinyanla razılışdırırlar.

İki sahilin məlumatına görə, məsələyə münasibet bildiren Milli Məclisin deputatı Cavid Osmanov Trend-ə deyib ki, "milli şura" etrafında birləşen 5-10 nəfər antimilli

ünsür bu günlərdəki əməlləri ilə bir daha erməni lobbisine, erməni xüsusi xidmet orqanlarına qulluq etdiklərini açıqlaşdırır.

"Milli şura" yarandığı gündən öz antimilli mövqeyi ilə seçilib. Bütün dövrlerde Azərbaycana qarşı açıq-aşkar fəaliyyət göstəriblər. Həm aprel döyüşləri, həm iyul döyüşləri zamanı da bunların anti-Azərbaycan fəaliyyətinin şahidi olduq. 12 iyulda separatçı, faşizm siyaseti

yüründən Ermənistən herbi-siyasi rəhbərliyi tərəfindən Azərbaycana qarşı növbəti təxribatlardan sonra bütün dünya azərbaycanlıları birmənalı olaraq dünyanın ayrı-ayrı ölkələrində və şe-

hərlərində Azərbaycanın Ali Baş Komandanına və Ordusuna dəstək və erməni təxribatına etiraz məqsədilə yürüşlər, dinc aksiyalar keçirdilər.

Eyni zamanda soydaşlarımız ölkəmizin səfirləkləri və diplomatik nümayəndəlikləri qarşısında toplasaraq həmrəylək nümayiş etdirirlər. Anma çox təessüf ki, birbaşa Ermənistana, erməni diasporuna xidmət edən antimilli ünsürlər, xüsusən "milli şura" etrafında yiğisan Əli Kərimli, Cəmil Həsənli, Vüdadi İskəndərli, Sevinc Osmanqızı, Qənimət Zahid və bunlar kimi 5-10 nəfər antimilli ünsür Azərbaycana qarşı Ermənistən hansı təxribatı töredir, eyni təxribatı töredilər, eyni təxribatı töredilər, eyni vaxtda, eyni mərkəzdən idarə olunaraq ermənilərlə birgə hərəkət etdirilər. Bunlar erməni vəhşiliyini, vandalizmini mehz ermənilərin dediyi kimi azərbaycanlıların, soydaşlarımızın üzərinə yığmağa cəhd etməklə bir daha öz iç üzərinə qoyular.

44 günlük Vətən müharibəsi zamanı da "milli şura" eyni istiqamətdə fəaliyyət göstərdi, ermənilərlə sinxron işledi. Bu gün bütün qüvvələri ilə çalışırlar ki, Azərbaycanın möhtəşəm qələbəsinə kölgə salsınlar.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduşanlı isə bildirib ki, bu gün anti-milli şura ermənilərlə sinxron fəaliyyət göstərir: "Onlar xainidirlər. 44 günlük Vətən müharibəsi zamanı anti-milli şura xain və satqın simasını yenə də nümayiş etdi, düşmənin dəyirmanına

su tökdü. Xüsusən Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı və digərləri.

N.Orduşanlı bildirib ki, darmadağın olmuş Ermənistən, erməni lobbiciləri, ermənilərin himayədarları və Azərbaycanın daxilində olan anti-milli şuranın sinxron fəaliyyətlərini her kəs görür: "Bunlar bir müddət əvvəl Paşinyanın nümunə kimi göstərildər. Ona görə də bunlardan başqa heç nə gözləmək olmaz. Ermənipərest qüvvələr, mühərbi dövründə Azərbaycana qarşı çirkin fəaliyyət göstərənlər, ermənilərə dəstək verənlər antimilli şuranın havadarlarıdır. Onlar fərari, xain və satqındırlar.

Siyasi ekspert Bəhruz Quliyev isə bildirib ki, 1993-cü ildən hazırkı dövredə qədər müxalifət təmsilçiləri, xüsusilə ənənəvi müxalifət kəsimi adlandırılan və daim radikalıqları, anti-dövlətçilik fəaliyyətləri ilə seçilən qruplar 27 ildən sonra da, yəni bu gün də öz köhnə təfəkkürlərində qalmaları ilə yanaşı, həm də "beşinci kolon"un emissarları olduğunu ugursuz düşüncələri, addımları ilə sübut edirlər.

Onun sözlerinə görə, "demokratiya" pərdəsi arxasında davamlı şəkilde Qərbin müəyyən dairələrində sıfarişlər alan, bu vasitə ilə Azərbaycanın dünyadakı artan nüfuzuna xələl vurmağa cəhdərən radikal və dağıdıcı müxalif qrupların başında AXCP sədri Əli Kərimlinin, "milli Şura" sədri Cəmil Həsənlinin dayanması heç də təsadüfi deyil:

"Təkcə bu adamların və onların etrafındaki qrupların zaman-z-

man hansı siyasi oyubazlıqlardan çıxış etdiklərinə nəzər salarsaq, fəaliyyətlərini incələyərəsek, nə qədər saxta, psevdömxüalifətçi oludularını növbəti dəfə müəyyən edə bilərik. Maraqlısı da budur ki, hakimiyətə zor gücү ilə yiyəndikləri vaxtlarda respublikada çaxnaşmalara, habelə Qarabağ cəbhəsində uğursuzluqlara, torpaqlarımızın işğala məruz qalmışına səbəb olan həmin ünsürlərin indi durub dövlət idarəciliyində hansısa "səhv" axṭarmaları çox gülünc təsir bağışlayır. Əbəs deyil ki, bu gün onlara aqalıq edən Soros dairələri onlara əllerinə düşən hər imkanda dəsteklər göstərilərlər, cüntü bilişlər ki, şəxsi maraqlarını dövlətçilik, xalqçılıq maraqlarından daim öndə tutan belələri Azərbaycanın regionda və dünyada güclənən nüfuzuna xələl vurmaqdən başqa heç nəye yaramırlar. Daha daqiq desəm, demokratik dəyərlər və milli dövlətçilik faktorunda ədaləti yolu tutan Azərbaycan Soros kimi Qərb fondlarına sərf etmir, ona görə də bu cür siyasi səbatları olmayan dairələrə ümidi edirlər. Ancaq bu ümidi də puça çıxır, necə ki, hər zaman belə olub. Xalq isə yaxşı bılır ki, kim-kimdir".

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib ki, "milli şura" xarici dairələr tərəfindən idarə olunur: "Bunlar cib müxalifətidir. Onlar yalnız öz maraqlarının təmin olunması uğrunda addımlar atır. Onlar öz ağalarının, onlara pul verən hər kəsin tapşırıqlarını yerinə yetirirlər".

AZERTAC Yaponiya-Azərbaycan Dostluq ilinə informasiya dəstəyi göstəracak



AZERTAC Yaponiyanın Azərbaycandakı səfirləyi ilə birləşdə Yaponiya-Azərbaycan Dostluq ilinə informasiya dəstəyi göstərəcək. Bu məsələ və ikiterəfli eməkdaşlığı dair digər məqamlar AZERTAC-in idarə Heyətinin sədri Aslan Aslanov ile Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçinin görüşündə müzakirə olunub.

Səfirlərin təşəbbüsü ilə keçirilən görüşdə qeyd olunub ki, AZERTAC Yaponiyanın aparıcı Kyodo və Jiji Press xəber agentlikləri ilə six tərəfdəşlik edir. Əməkdaşlıq həm ikitərəfli formatda, həm də Asiya və Sakit Okean Ölküleri Xəber Agentlikləri Təşkilatı (OANA) və digər beynəlxalq informasiya qurumları çərçivəsində həyata keçirilir. 2016-2019-cu illərdə Dünya Xəber Agentlik-

edir. 2022-ci ildə diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyini diqqətə çatdırın səfir deyib: "Bununla bağlı Yaponiya-Azərbaycan Dostluq ili çərçivəsində mədəniyyət, təhsil, iqtisadiyyat və digər sahələrdə qarşılıqlı tədbirlərin keçirilməsi planlaşdırılır. Bu tədbirlərə hazırlıq olaraq Yaponiyanın Azərbaycanda daha geniş tanıtılması istiqamətində AZERTAC ilə eməkdaşlıqla məmənnun olardıq".

İdarə Heyətinin sədri Aslan Aslanov qeyd edib ki, AZERTAC əməkdaşlıq etdiyi aparıcı informasiya agentlikləri ilə birgə yaxın gələcəkdə bir sıra ölkələrdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə Ermənistən tərəfindən dağıdılmış abidələri, ibadətgahları və yaşayış yerlərini eks etdirən fotosərgilər təşkil etməyi planlaşdırır. Çox istərdik ki, belə bir sergi ilk dəfə olaraq Kyodo və Jiji Press ilə əməkdaşlıq çərçivəsində Tokioda təşkil olunsun. Bu təşəbbüsü dəstəkləyən səfir Yaponiyada sərginin təşkiline məmənnuniyyət kümək göstərməyə hazırlıq oldugunu bildirib. Görüşdə səfirə AZERTAC-in informasiya, video və foto xidmətləri barədə məlumat verilib, səfirlərinin fəaliyyətinin işıqlandırılması, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı maraqlı doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan mədəniyyəti, tarixi və adət-ənənələri ilə yaxından tanış olmaqdan məmənnuluğunu ifadə edən səfir Vada Cuniç bildirib ki, iki ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf

Vaksin və şpris 2 il müddətinə rüsumdan azad edildi

Ölkə iqtisadiyyatının neft məhsullarına artırmada olan tələbatını tam ödəmək, Avropa ekoloji standartlarına uyğunlaşdırılaraq da-ha yüksək keyfiyyətə malik neft məhsullarının istehsal edilməsi məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası işləri həyata keçirilmədədir. Nazirlər Kabinetinin mətbuat idarətindən SİA-yaya verilən məlumatə görə, həmin layihə çərçivəsində xərclərin optimallaşdırılması məqsədilə vergi və güm-rük sahəsində bir sıra tədbirlər görülmüşdür.

Bələ ki, Nazirlər Kabinetinin müvafiq qərarına və 2021-ci il dekabrın 31-dək Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqədi sənədlərinə əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə getirilən avadanlıqlar və materiallar gömrük rüsumlarından azad olunub. Hazırda Zavodun modernizasiyası işlərinin davam etdirilini və layihənin maliyyə yükünün artırılmasının zərurılığını nəzəre alaraq, Nazirlər Kabinetin tərəfindən qəbul edilmiş bu Qərarla gömrük rüsumlarından azadolma müddəti əlavə 1 il artırılır. Bundan başqa, koronovirus (COVID-19) pandemiyasının insan həyatına və sağlamlığına mümkün təsirlərinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiqədi sənədi əsasında yeni növ koronovirus (COVID-19) infeksiyinə qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxali - 2021-ci il yanvarın 1-dən 2 il müddətinə rüsumdan azad edilib.



Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasının arazisində COVID-19 ilə bağlı son vəziyyət	
İşləmə	Bu gün
İnteqrasiyalı şəhər sayı	225820
Şəhərə mənziləşdirilmiş şəhər sayı	212120
Ərazi və əməkdaşlıq şəhər sayı	10743
Əməkdaşlıq şəhər sayı	2287959
İnteqrasiyalı şəhər sayı	2957
Şəhərə mənziləşdirilmiş şəhər sayı	474
Ərazi və əməkdaşlıq şəhər sayı	1322
Əməkdaşlıq şəhər sayı	8052
İnteqrasiyalı şəhər sayı	16

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyinə 474 yeni yoluxma faktı qeydə alınıb, 1322 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabinetin yanında Operativ Qərargahdan verilən məlumatə görə, COVID-19 üçün götürülen analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 225 820 nəfərin koronavirus infeksiyinə yoluxması faktı müəyyən edilib, onlardan 212 120 nəfər müalicə olunaraq sağalıb, 2 957 nəfər vəfat edib, aktiv xəstə sayı 10 743 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənleşdirilməsi ilə əlaqədar 8 052, ötən müddət ərzində isə ümumilikdə 2 287 959 test aparılıb.

KİVDF-dən MEDİA-ya: "Adiozların" görünməyən izi, global islahat sənədi



Azərbaycanın kütləvi informasiya vasitələri sahəsində müstəqillik illərində bir neçə mərhələdə islahat xarakteri addım və tədbirlərin şahidi olsaq da, ən əhatəli, dərin, çoxşaxəli və daha uzun bir dövrün əsaslı inkişaf təməyüllərini doğurmaq gücünə malik ilk ümumi islahat qərarı nəhayət verildi. Prezidentin xüsusi sərəncamı ilə keçmiş KİVDF-nin bazasında Media inkişafı Agentliyinin yaradılmasını Azərbaycanda media sektorunun bütün müstəqillik dövrü ərzində ən mükəmməl və qlobal islahat sənədi adlandırmışdır.

Prezident İlham Əliyevin müvafiq fərmanı Azərbaycanda nəhayət hər kesin gözlətlərinə uyğun fərqli gerçəkləşdirdi. Nəhayət ölkənin müstəqillik tarixində ilk dəfə olaraq geniş səlahiyyətlərə malik, səməballı, yolu üstündə meydana çıxıa biliçk hər problemi öz qanunu səlahiyyətləri sayesində yüksək səviyyəde həll edə biliçk və bu zaman şərəfli mediamızın ad-sənəna uyğun olan güclü bir struktur yaradıldı. Prezident özünün bu orjinal islahat qərarı ilə Azərbaycanda ümumi islahatlar siyasetinin fasiləsiz, sistemli və məqsədyönlü davam etdirilməsi kursuna nə qədər sadıq olduğunu bir daha göstərdi. Hazırkı media islahatını ölkədə xüsusilə 2019-2020-ci illərdə daha intensiv həyata keçirilmiş ve davam etdirilən kadr, struktur, idarəetmə, iqtisadi, sosial və siyasi islahatların davamı və tərkib hissəsi saymaq lazımdır". Bunu SIA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin Baş redaktoru Aydin Quliyev deyib.

Onun sözlerine görə, formal olaraq KİVDF adının Medianın inkişafı Agentliyinə dəyişdirildiyi kimi Görünən addımı sadəcə ad dəyişikliyi kimi qəbul etmək və bu yanlış təsəvvürdən irəli gələrək iqtisadi və ya sosial islahatların media islahatları ilə nə elaqesi var kimi sadələvh sual qoymaq təbii ki, qəti şəkildə yolveriməzdır: "Beleliklə sosial, ya iqtisadi islahatlarla media islahatlarının nə bağlılığı var sualının mahiyyətinə baxaq. Əgər iqtisadi, sosial, ya hərbi islahat-

rın birbaşa əsas məqsədi Azərbaycanda "güclü dövlət" konsepsiyanı praktik olaraq həyata keçirməkdir, bu hədəfin media islahatlarından kənarda hər hansı uğurundan danışmaq olmaz. Çünkü təcrübə göstərdi ki, güclü media olmayan yerde güclü dövlətdən danışmaq mümkünsüzdür. Öz dövlətinin dəsteyinə söykənməyən medianın isə neinkı güclü olmaq şansları itirilir, hətta belə media öz fiziki mövcudluğunu da saxlaya bilmir və sehnəni iflas sonluğu ilə tərk edir. Son on illərdə sıradan çıxmış media orqanlarının acı təcrübəsi səbut etdi ki, onlar öz fəaliyyətlərində əsasən şəffaf olmayan maliyyələşmə qaydalarının, şübhəli beynəlxalq ideoloji mərkəzlərlə çirkin işbirliklərinin qurbanları oldular. Əksinə, öz peşəkar prinsiplərinə və dövlətçilik təessübünə bağlı media orqanları gələcək inkişafın ən təminatlı yollarına çıxa bildilər. Azərbaycan mediasının heç vaxt indiki qədər güclü olmadığı və daha böyük inkişaf perspektivləri tapmasının səbəbi də məhz peşəkarlıq-dövlətçilik vəhdəti prinsipinə bağlı olmasına dair. Bu mənada Prezidentin 11 il əvvəl yaradılmış KİVDF-nin iş təcrübəsinə yaradıcı və müasir inkişaf tələblərinə həssas yanaşaraq onun bazası üzərində MEDİA-nı yaratması Azərbaycanda güclü dövlət konsepsiyanının tələbi və məntiqi inkişafı kimi nəzərdən keçirilməlidir. Yeni media islahatının konseptual sənədi sayılan Prezident fərmanının təqdiməti meydanında böyük mərhələ açmaq po-

tun mütərəqqi və davamlı inkişaf trendlərinə xas olan qaydada ənənənin davam etdirilməsi, varisliyin gözlənilmesi, mütərəqqi təcrübənin davam etdirilməsi və bütün subyektiv təsirləri bir kənara qoysaq yalnız və yalnız sahənin özü-nün obyektiv inkişaf tələblərindən çıxış etməsidir. Konkret deyilsə, dövlət və ictimai mənafələri nadancasına bir kənara qoysaq öz miskin şəxsi maraq və ya qisaslıq motivlərinə meydan verən və buna görə də media dövlətin dəsteyini artıq və bəzən hətta ziyanlı sayan "adiozların" bu sonuncu islahat konsepsiyanında heç bir təsir izi görünür. Yeni islahat konsepsiyanının hazırlanmasında dövlətin, ictimaiyyətin və medianın üst-üstə düşən maraqlarına sağlam yanaşan zehniyyət və dünyagörüşün birmənalı təsirini görürük. Prezidentin fərmanında milli mediamızın indiqə qəderki fəaliyyətinin məqbul dəyişdirilməsi, ölkənin həqiqətlərinin xalqa və dünya ictimaiyyətinə dolğun çatdırılmasındaki roluna müsbət qiymət verilməsi bunun təsdiqidir. Bu eyni zamanda Prezidentin vətənsevər, peşəkar və dövlətçi mediyaya, eləcə də jurnalistlərə nə qədər həssas yanaşmasının təzahürüdür. Prezidentin on illərlə ölçülən media siyasetinin müxtəlif mərhələlərinin bir-birinə sebəb və nəticə əlaqəsi ilə necə bağlı olduğunu da aydın görürük. Bir-birini inkar və ya təkzib edən elementlər və yanşmalar yoxdur, her şey mediamızın güclü dövlət konsepsiyası içinde davamlı və fasiləsiz inkişaf məntiqinə uyğun düşünlüb".

Ekspert bildirib ki, Prezidentin MEDİA islahatı həm bütün media subyektləri olan çap, audiovizual, onlayn media segmentlərinin infor-masiya agentliklərinin inkişafında yeni mərhələ başlatmaq gücündədir, həm də bu vacib sektora dünyada analoqu olmayan dövlət dəstəyi meydanızının özünün inkişafında böyük mərhələ açmaq po-

tensialı daşıyır: "Ortada nələr ediləcək və nələr dəyişəcək kimi düşündürүүcү sual varsa da, fərman bu sualın tam ehtivalı cavablarını verir. Fərmandan unudulan bir istiqamət belə yoxdur. Büttün istiqamətləri kompleks halda nəzərdən keçirmək kifayətdir ki, islahatlara inkişaf məqsədi kimi seçilmiş mediamızın hansı üfüqlər qarşısında olduğunu görə bilek. Müxtəlif media subyektlərinin vahid və şəffaf mexanizm əsasında maliyyələşdirilməsi və strateji-ideoloji platforma ilə təmin ediləcəyinin bütün əlamətləri görünür. Çoxdan düşünlən və hətta bəzilərinin zaman-zaman az qala qeyrimümkünlər hesab etdikləri bir sistemin əslinde nə qədər real və mümkün olduğu təsdiqlənir. Media ilə bağlı vahid və güclü bir struktur... Dövlət də, cəmiyyət də, mediamızın özüne də faydası mütləq olan bir struktur. İndiye qədər tək-tək media qurumlarını az qala biznes strukturu kimi görmək istəyen baxışlarda müəyyən mübahisəli məqamların olduğunu görürük. Prezidentin Medianın inkişafı Agentliyini yaratması bu çoxdan ki mübahisənin ən optimal və perspektivli həll yolunu tətbiq etmek baxımdan da dəyərlədir. Baxın, ayrı-ayrı media qurumlarının, sayt, qəzet, tv, agentliklərin məcburi qaydada həm də biznes-kommersiya strukturuna çevriləməsindən əvvəl özü ideoloji- metodik idarəciliyələr bərabər sahibkarlıq funksiyalarını da üzərindən tətbiq etmək və ya qazanmaq şəxs yaradıldı. İndi media qurumlarının da, yeni Agentliyin də qarşısında kifayət qədər geniş peşə və publik hüquqi fəaliyyət formaları açıldı. Bu formalar öz məzmununa görə media orqanları və jurnalistlər qarşısında dəha geniş ixtisas artırma, peşəkar yüksəlşəmə və sosial təminat imkanları açır, medianın müstəqilliyyini, maddi-texniki təminatını, infor-masiya-komunikasiya texnologiyalarına və innovasiyalara yiyələnmək perspektivini genişləndirir, real iqtisadi müstəqilliyi milli media-

nin atributlarından birinə çevirir".

A.Quliyev vurgulayıb ki, islahatın mühüm tərkib elementlərindən biri media qurumlarının dövlət orqanları və cəmiyyətələrə laqələrinin daha şəffaf və işgütərəməkdən ibarət olmasına daha perspektivinə şanslar açmasıdır: "Bu sahədə mövcud ibtidai səviyyəli əməkdaşlıq mexanizmlərinin daha da zənginləşdiriləcəyi islahat fərmanında dəqiq ifadə edilir. Milli media qurumlarımızın dövlət əqədəsi altında peşəkar beynəlxalq laqələr sahəsində Prezident fərmani ilə nəzərdə tutulmuş islahatlar da bura əlavə etsək, mediamızın qarşısında yeniliklərin sürətli tətbiq olunduğu vahid dünya informasiya məkanı ilə six integrasiya platformasının açıldığını görə bilərik. Milli metbuat sivilizasiyamızın 145 illik dəyərlərinə qayğılaş və qoruyucu münasibət islahatın qiymətli elementlərindən biridir. Çap mediası məhsullarının satış və abune ilə yayımına dəstək mexanizmlərinə xüsusi yer saxlayan islahatların möhkəm tarihi və mənəvi dəyərlərə səykişindiyi göz qabağındadır. Əlavə ixtisas təhsili ilə yeni kadrların formalşdırılması, jurnalist əməyinin dəha stimullaşdırılması üçün geniş təşbbüsələrə meydan təniyan islahat media sektorunda köhnəlmış idarəciliy sisteminin də çox sayıda yeni elementlər və strukturlar hesabına zənginləşəcəyindən xəber verir. Hazırkı islahatla mediamızın öz daxilindən əlavə reaktiv güc mənbəyi tapacağı şübhəsizdir. Problemlər və çətinliklər meydana çıxacaqsa indi yaradılan media idarəciliy sistemi onların həlli mexanizmlərini də dərhal təpə biləcək. Hər yerindən qalxan həvəskarın, diletantın, kənar "ekspertin" Media idarəciliy Sistemine yol göstərməyə çalışması kimi əcaib praktikalara da yəqin ki, yer olmayıcaq".

Aysel Məmmədova

Suren Sarkisyan: "Ümidimizi, gələcəyimizi və dövlətçiliyimizi itirdik"

Biz yalnız ələ keçirdiyimiz torpaqları deyil, ümidimizi, gələcəyimizi, dövlətçiliyimizi də itirdik". SIA Ermənistana məxsus armenian-report.com saytında yayımlanan məlumatə istinadən xəbər verir ki, bu barede beynəlxalq məsələlər üzrə mütxəssis Suren Sarkisyan özünün Facebook səhifəsində yazıb.

O, qeyd edib ki, Moskva görüşünə əhəmiyyətli bir diplomatik nailiyyət hesab etmək, kimi fikirlərə münasibətini bildirib və bunu, mühərribəni əhəmiyyətli bir hərbi nailiyyət adlandırmışla eyni şəkildə gülünc səslənir. Hər iki vəziyyətdə də heç bir şey əldə edə bilmədik, sadəcə, təslim olunduq və məğlub olduq. Yalnız vətənimizin yarısını deyil, ümidimizi, gələcəyimizi, dövlətçiliyimizi, subyektivliyini və nüfuzumuzu da itirdik", deyə Sarkisyan öz sosial şəbəkə hesabında yazıb.

"Moskva görüşünə əhəmiyyətli bir diplomatik nailiyyət hesab etmək, mühərribəni əhəmiyyətli bir hərbi nailiyyət adlandırmışla eyni şəkildə gülünc səslənir. Hər iki vəziyyətdə də heç bir şey əldə edə bilmədik, sadəcə, təslim olunduq və məğlub olduq. Yalnız vətənimizin yarısını deyil, ümidimizi, gələcəyimizi, dövlətçiliyimizi, subyektivliyini və nüfuzumuzu da itirdik", deyə Sarkisyan öz sosial şəbəkə hesabında yazıb.



Sosial şəbəkələrdə fevralın 27-dən Azərbaycanda təhsil müəssisələrinin fealiyyətə başlayacağı ilə bağlı söz-söhbət dələşir. Xüsusilə "WhatsApp" qruplarında bildirilir ki, fevralın 27-dən ümumtəhsil məktəbləri, universitetlər və kolleclər

Fevralın 27-dən məktəblər və universitetlər açılır?

açıılır. Məsələyə aydınlıq getirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxlaşdır. Nazirliyin metbuat xidmətinin rəhbəri Cəsarət Valehov BAKU.WS-ə açılışmasında bildirid ki, bununla bağlı heç bir rəsmi məlumat yoxdur. Onun sözlerine görə, yayılan məlumatlar əsaslıdır.

"Bununla bağlı inidən heç nə demək olmaz. Bütün hallarda inidəki anda heç bir əsası yoxdur. Bununla bağlı də-

fərlər məlumat vermİŞ. Heç kim de yə bilməz ki, təhsil ocaqları nə vaxtdan açılır. Ənənəvi təhsilin başlama vaxtı pandemik vəziyyətdən, pandemiya şəraitindən asılıdır. Bu qərari da Operativ Qərargah verir və verilən qərar da sonradan metbuat vasitəsilə yayılır. İnsanlar sosial şəbəkələrdə müzakirələr aparırlar. Kiminə arzusu olur, yazar", - deyə Cəsarət Valehov bildirib./BAKU.WS

"Global Game Jam 2021"ə Azərbaycan da qatılacaq

Yanvarın 27-31-də 200-dək ölkədə eyni anda təşkil ediləcək "Global Game Jam 2021"ə qoşulmaq mümkün olacaq. Oyun Nəqliyyat, Rabitə və Yüksek Texnologiyalar Nazirliyi, "Game Tech Azerbaijan"ın təşkilatçılığı, "SUP VC", "Next Step" İnnovasiya Mərkəzi, "Creative.az" və "Mad Rooster" şirkətlərinin dəstəyi ilə Azərbaycanda da baş tutacaq. Nazirliyin AZERTAC-a bildirilib ki, məqsəd Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya getirmək, bu sahəni inkişaf etdirmək, xüsusilə beynəlxalq arenaya çıxışlarına kömək etməkdir.

Ölkəmizdə "Global Game Jam Azerbaijan" ilk dəfədir onlayn keçirilir. Tədbirdə oyun yaratmağa həvəslə programçılar, rəssamlar, dizaynerlər, "3D" modelçilər, səs və vizual effekt mütəxəssisləri iştirak edə biləcəklər. Müsabiqə zamanı iştirakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. Mövzu bütün dünyada eyni vaxtda elan olunacaq. "Global Game Jam 2021"in iştirakçıları dəyərlə hədiyyələr qazanacaqlar.





Ermənistan prezidentinin cəfəngiyatları

Armen Sarkisyanın son fikirlərinə münasibətdə cəmiyyətin və siyasi quruluşun susqunluğu və laqeydiliyi bir daha Ermənistanın yaşadığı böhranın dərinliyini təsdiqləyir. Əslində, Ermənistana məxsus matbuat səhifələri artıq bu böhran barədə yazır və beləliklə bir növ, hər zaman etiraflardan boyun qaçırıran Ermənistan indi çox məqamlar barədə etiraflar edir.

Ermənistan prezidenti Armen Sarkisyan, bu ölkənin rəsmi xəbərlərinə görə, koronavirus xəstəliyindən əziyyət çekir. O, bu vəziyyətdə hələ "Mənalı bir dövlət qurmağın qəcəlməzliyi haqqında" da bir məqalə yazır. Ermənistan cəmiyyətinin yalanlar üzərində qurulan mövcudluğununa nəzər alaraq düşüncərük ki, Armen Vardanoviç həqiqətən xəstədir ya yox, bu da hələ bəlli deyil, amma heç şübhəsiz, bu, müzakirə mövzusu da deyil. Müzakirə mövzusu odur ki, erməni prezident guya Ermənistana yaşıdağı "çətinliklər zamanı"-nın təsvirinə, ümummilli psixoloji ümidsizliyə, müttəfiqlərin axtarışına çox diqqət yetirir. Guya Sarkisyan ölkəsinin itkilerinin səbəblərini ve şərtlərini təhlil edir. Bu təhlilinin nəticəsi olaraq, hər kəsi "məhsuldar fəaliyyətə" çağıraraq erməni vətəndaşları nikbinlikle nəfəs almağa bir növ məcbur edir. Amma,

bu böyüklükde postu məşğul edən kəs elə bil anlamır ki, məcburiyyətə, yaxud, tövsiyə ilə nikbinlik olmaz. Bunun üçün şərait və imkan tələb olunur ki, bunların heç biri, göründüyü kimi, Ermənistanda yoxdur. Ermənistanda president deyilən bir kəsin yox, ümumiyyətə, bu postun həddindən artıq anormal olduğu aydın məsələdir və hər kəse bəllidir. Bellidir ki, bu ölkədə prezident sadəcə, formal xarakter daşıyır. Heç bir qərarın, heç bir emrin verilməsində, eləcə də proseslərdə az qala səlahiyyət belə sahibi deyil. Çünkü, bu ölkədə bütün qərarları baş nazır, özü de Nikol Paşinyan kimi bir idarəcilikdən anlayışsız axmaq verirə və buna Ermənistana prezidenti qarşı çıxa bilmirsə, deməli hər məqam aydın olur. Ele bil ki, Ermənistana prezidenti bu işgalçi ölkədəki siyasi proseslərə bir növ



uzaqdan baxır, sanki seyr edir, bəzən də çox qabağa gedəndə yalnız şərh verir, ya da təhlil edir. Yəni, bu ölkənin prezidentini bundan artıq imkan verilmir.

Ən maraqlı və təzadlı məqam odur ki, Ermənistana prezidenti bu ölkədəki vəziyyəti guya təhlil edərək sanki erməni diasporunu günahkar kimi gösterir. Görəsən, bir ölkə diaspor hesabına mövcudluğunu qorurnalıdır? Bir ölkə özünü işgalçılıq siyaseti sayesində məhvə sürükleyibse, daha dəqiq desək, ölkə hakimiyəti yalnız işgalçılıq siyaseti yürüdübsə və heç bir nailiyyət elədə etməyibse, əvəzində dövlətini, vətəndaşlarını hər şeydən məhrum olksında buna imkan və şərait yox-

edibse, dövlətini marginallaşmış, künce qıslımsız bir vəziyyətə salıbsa, bu zaman günahı diasporda axtarmaq bəlkə də Ermənistana prezidentindən başqa heç kimin ağlına gəlməzdi. Əlbətə ki, bu vəziyyətdə erməni prezident də başa-düşüləndir, cümlə, digər ermənilərlə yanaşı onun da aləmində, düşüncəsində erməni diaspor təşkilatlarına güvənməkdən başqa bir şey yoxdur. Əslinə qalannda, elə Ermənistana diasporan, bəzi himayədarlar danışır. Az qala 30 il müddətində işgaldə saxlaşıqları və müvəqqəti də olsa, əllərinde olanı saxlaya bilməyənlər, bunun üçün Azərbaycan Ordusuna müqavimət göstərə bilməyənlər, 80 faizi dağılmış hərbisi, qalmayan arsenali ilə nədən dəm vura bilər? Deməli, erməni prezidentin bu dedikleri cəfəngiyatdır. Ermənistana prezidentinin cəfəngiyatları bitib-tükənən deyil, amma reallıq odur ki, Ermənistana özü artıq tükənib.

Bu işgalçi ölkə prezidenti təhlükəsizliyini necə təmin etmək barədə düşünürmü? Ordusunu necə bərpə edə bilər? Qaçırıları hara yerləşdirmek, harada onlar üçün iş yerləri təmin etmək qərarındadır? Sosial layihələrin maliyyələşdirmə mənbələri dedikdə, hansı mənbələri nəzərdə tutu bilər, təbii ki, əgər bunlar yoxdursa? Sarkisyanın məqaləsində bu sualların heç birinə cavab verilmir. Belə çıxır ki, yəni bütün bunları "kimse" etməlidir və kimin də edəcəyi dəqiq məlum deyil.

İnam Hacıyev

Hande Harmancı: "ÜST yalnız təhlükəsizliyi sübut olunan peyvəndləri təsdiq edir"

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yalnız təhlükəsizliyi və effektivliyi sübut olunan peyvəndləri təsdiq edir, vaksinlərin prekvalifikasiya proseduru keyfiyyət, təhlükəsizlik, effektivlik və istehsalın keyfiyyəti üçün möhürüdür. Bu-



"Moskvada baş tutan danışçılar, əslində Ermənistana üçün növbəti biabırçı məglubiyət oldu". SIA Ermənistana mediasına istinadən xəber verir ki, bu sözləri müxalif "Vətənin Xilası Hərəkatı"ndan baş nazirliyə vahid namizəd Vazgen Manukyan 11 yanварda Ermənistana, Azərbaycan və Rusiya liderlərinin Moskvada keçirdiyi görüş barədə açıqlama verərən söyləyib.

Xatırladaq ki, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev, eləcə də Ermənistana baş naziri Nikol Paşinyan, yanvarın 11-də Moskvada dörd saatlıq danışçıların ardından bölgəni inkişaf etdirmək və kommunikasiyaların blokdan çıxarmaq məqsədi ilə ortaq bir bəyanat imzalayıblar. Eyni zamanda, Paşinyanın dediyi kimi, əsir məsəlesi həll edilə biləyib. "Vətənin Xilası Hərəkatı"-nın Facebook səhifəsində Vazgen Manukyanın bayanatının tam mətni yerləşdirilib. SIA bu mətni oxucularına təqdim edir.

"Moskvadakı üçtərəfli görüş başa çatdı, bu da ictimai və siyasi dairələrdə ciddi narahatlıq və narazılıq yaratdı. Ermənistana bu görüşden heç bir müsbət nəticə əldə etmədi, məhbus məsələsində də hərəkətsiz qaldı. Azərbaycan bir daha na üçün geldiyini təsdiqlədi. Bu, Ermənistana üçün növbəti biabırçı məglubiyət idi. 9 noyabr tarixli sənəd ilə Azərbaycan çox şey əldə etdi. Bütün bunlar Nikol Paşinyanın hərəkətsizliyi və köməyi sayəsində oldu. 11 yanvar tarixində Moskvada İlham Əliyev Azərbaycan üçün böyük strateji ehtemiyətə malik olan 9-cu bəndi təsdiqlədi. İqtisadi

Vazgen Manukyan: "Bu, Ermənistana növbəti biabırçı məglubiyəti oldu"

ve nəqliyyat əlaqələri blokdan çıxarıldı. Ermənistana Respublikası Azərbaycan Respublikasının qərb bölgələri ile Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verməli oldu. Şübə yoxdur ki, Paşinyanın baş nazirliyi altında bu bəndin icrası ilə bağlı əlavə danışçıların nöticələri yalnız Azərbaycan üçün tamamilə qənaətbəxş olacaqdır. Ermənistana 11 yanvar görüşündən nə əldə edə bilər? Münəqişinən ATƏT-in Minsk qrupu çərçivəsində tə-

"Joxovurd" qəzeti: Ermənistana dövlət borcunun artması qəcilməzdır

Ermənistanda Milli Məclisin Dövlət və Hüquq Məsələləri Daimi Komitəsinin iclasında "Korrupsiyaya Qarşı Mübarizə Komitəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılb. SIA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumatın istinadən xəber verir ki, bu barədə "Joxovurd" qəzeti yazar.

Qəzet yazar ki, korrupsiyaya qarşı mübarizə qurma qərarı 2019-cu ildə qəbul edilmiş Korrupsiyaya Qarşı Mübarizə Strategiyası ilə təmin edilmişdir. Nəşr həmçinin xatırladır ki, DTX-də vahid antikorrupsiya orqanı, Xüsusi İstintaq Xidməti, İstintaq Komitəsi və Dövlət Gəlir Komitəsində korrupsiya cinayətlərini aşdırılan işçilər ixtisar ediləcək. Hərapak qəzeti isə yazar ki, Naira Zohrabyan İnsan Hüquqları və İctimaiyyətə Əlaqələr Daimi Komitəsinin sədri vəzifəsindən azad edildikdən sonra, "Çiçəklənən Ermənistana" fraksiyası bu vəzifəyə öz namizədini irəli sürməcək, cümlə, bütün bu prosesin konstitusiyaya zidd olduğunu düşünür.

"Fraksiya hakim blokun qərarını Konstitusiya Məhkəməsində mübahiseli hesab edir. Konstitusiya Məhkəməsinin qərarından əvvəl komissiyaya "Mənim addımım" fraksiyasının nümayəndəsi rəhbərlik edəcəkdir. Ədliliyə Nazirliyi İnzibati Xətalar Məcaləsində dəyişiklik edilməsi barədə qanun layihəsini dövriyyəyə buraxdı", deyə Joxovurd qəzeti yazar. Qəzet yazar ki, qanunun əsaslandırılması qəbul edildiyi təqdirdə 2020-ci ildə elan edilmiş fəvqəladə vəziyyətin, hərbi vəziyyətin və karantinin mənfi nöticələrinin aradan qaldırılacağı qeyd edilir, nöticədə ölkənin bir çox sakinini sosial cəhətdən həssas vəziyyətə qoyurlar. İqtisadi, idarəetmə mütəxəssisi Karen Sarkisyan isə verdiyi müsahibəsində bildirib ki, iqtisadiyyatı bərpə etmək üçün böyük maliyyə qoyuluşları tələb olunacaq ki, bu da dövlət borcunun dərha da artmasına səbəb olacaqdır.

İnam Hacıyev



Azerbaycan Prezidenti İlham Əliyevin yanvarın 11-də Moskvaya sefəri, orada imzalanmış üçtərəflı bəyanat Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsidir. 44 günlük müharibəyə yekun vuran, dövlətlər arasında siyasi deyil, iqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan ikinçi bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun geləcəyi hazırlı nəticələrin təftişini deyil, perspektive istiqamətlənmış məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Bunu "Ses" qəzetinə açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, regionda təhlükəsizliyin, sülhün bərqərar olması işində mühüm addım kimi tarixə düşən üçtərəflı görüşdən sonra imzalanmış bəyanat bütövülükdə regionun integrasiyası və inkişaf üçün yeni perspektivlər istiqamətində atılan növbəti addımdır: "Bu

"Paşinyan bu dəfə də xalqını aldatmaqdə davam edir"

həm 10 noyabr tarixində imzalanmış 9 maddədən ibarət sənəddə əksini tapan strateji prinsiplərin bir daha təsdiq və qəbul edilmesi, həm də məhz həmin prinsiplər esasında regionda sabitlik və təhlükəsizlik məsələlərinin daha da möhkəmləndirilməsi istiqamətinde atılan növbəti addım idi. Nəzərə alsaq ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəflı bəyanat eslində Ermənistanın kapitulyasiya aktına imza atması idi. O halda yeni imzalanmış 4 maddədən ibarət bəyanatı da eله bu prosesin davamı kimi qiymətləndirə bilerik. Yeni, daha dəqiq desək, bu ilin yanvarın 11-də imzalanmış üçtərəflı bəyanat bizi strateji hədəflərimizə bir qədər də yaxınlaşdırırdı".

E.Səlimov bildirib ki, bəyanatda əksini tapmış ən mühüm məsələ 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçirilən daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilmesi üçün zəruri olan yeni nəqliyyat infrastr-

ukturunu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tedbirlerin siyahısı və reallaşdırılması qrafikinin hazırlanmasıdır: "Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizin yaradılması, Naxçıvanın blokadadan çıxarılması, həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm kəsb edən nəqliyyat-kommunikasiya imkanlarının reallığı əvviləmisi, yeni nəqliyyat platformasının yaradılması istiqamətində əhəmiyyətli addımdır".

Millət vəkili onu da qeyd edib ki, Moskva görüşündə diqqətçəkən məqamlardan biri de Prezident İlham Əliyevin meğrur duruşu, alicənablılığı, yüksək səviyyəli çıxışları idi: "Prezident İlham Əliyev qalib dövlət rehbəri statusundan, kəskin şəxsi üstünlüyündən istifadə edərək Paşinyanı aşağılamadı, onu çıxılmaz duruma salmadı. Prezident İlham Əliyevin nitqləri, davranışları göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafə aparan layi-

hələrin gerçəkləşməsinin tərəfdarıdır və bu fəaliyyətini mehz bu istiqamətdə qurur. Onu da qeyd edim ki, bu gərüş zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın həddən artıq gərgin, çəşqin, meyusdurumu ilə yadda qaldı. Artıq Rusiya mediası Ermənistan baş nazirinin durumunu, jestlərini, qeyri-adəkət davranışını geniş müzakirə edir".

Deputat qeyd edib ki, görüşdən sonra Paşinyanın dövlət başçılarının mətbuat üçün bəyanatları zamanı çıxışında qaldırıldığı məsələlər müzakirə mövzusu deyil: "Hər kəsə məlumudur ki, Rusiya Prezidenti Putin heç bir çıxışında status və digər bu kimi məsələlərə ümumiyyətə toxunmadı. Bundan əlavə, həmin məsələlər birgə bəyanatda eksini tapmadı. Həsab edirəm ki, Paşinyanın çıxışı Ermenistanın əhalisində hesablanmış iddialardan başqa bir şey deyil. Bu, bir daha onu göstərir ki, Paşinyan hər zaman olduğu kimi indi də xalqını aldatmaqdə davam edir".

Gülyana



RÖVŞƏN
rovsen.rasulov@mail.ru

"Hamımız Paşinyanlıq" şüarı: sümük payından doğan reallıq

Bir neçə il əvvəl Türkiyədə "Aqos" adlı erməni qəzetiňin baş redaktoru Hrant Dinkin öldürüləməsinin ardınca, milli kimliklərini ataraq "erməni" olduqlarını şuar xarakterine daxil edib, "Hepimiz erməniyiz, hepimiz Hrant Dinkiz" bağırmaqla küçələrdə var-gel edən, aksiyalar keçirmiş qanıpozulardan fərqlənməyən ünsürlərin bizdə də - Azərbaycanda da mövcud olması kimseyə sərr deyil. Hətta belə deyək: iki dövlət bir millət olaraq bir-birimizin dərdindən sərəf çıxıb -sevincimizi bölüşərkən belə, daxili və xarici düşmənlərimizin eyni olması artıq heç bir şübhə doğurmamaqdır. Məhz bir neçə il önce qardaş Türkiyədə Hrant Dink və erməni olduqlarını bəyan edən, türkлюдən imtina edən milli satqınlar kimi artıq bizdəki milli satqınlar da əslində ermənilərə necə, hansı vəsitələrlə işlediklərini əməlləri, fikir və düşüncələri ile isbat etməkdəirlər. Ən acınacaqlısı isə budur ki, həmin qanıpozular özlərini gah "Azərbaycan müxalifəti", gah da "Türkçülük" pafosu altında siğortalayırlar. Bəli, məhz siğortalayırlar ki, daxillərindəki düşmən sevgiləri asan şəkildə üzə çıxməsin, belli olmasın.

Əslinde mən düşündürən daha bir sual budur ki, əcəba, 11 yanvar tarixində Moskva görüşündən sonra dərhal (I) özlərinə el qatmağa başlayan Əli Kerimli, Cəmil Həsənli, Qənimət Zahid, Tofiq Yaqublu və sosial şəbəkələrdə kurasiya etdikləri trollarını narahat edən nə idi? Bax, nədən bu qədər narahat oldular ki, təkcə Azərbaycanın mətbəti deyil, dönya bir sıra nüfuzlu media səhifələri de Paşinyan həmin görüşdə nokauta salındığını yazdır, niyə təlaşlandılar binəvalar? Hətta həmin görüşdən sonra nə gecələri var, nə də gündüzleri. Görüş başa çatar-çatmaz manipulyasiya edə bilmək üçün deridən-qabılıqdan çıxdılar, az qala yarışa çıxdılar. Necə deyərlər, ermənilər düz oldu, azərbaycanlılar isə səhv...

Onda bunların hansı faktı ortaya çıxır? Tamamilə doğrudur, "Hamımız Paşinyanlıq" prinsipləri. Daha doğrusu, fakt budur ki, görüşdən dərhal sonra Paşinyanın, nəticələr ictimaiyyətə açıldıqdan sonra isə erməni ictimaiyyəti və Azərbaycanda özünü müxalifət adlandıran radikal düşərgə nümayəndələrinin narazı qaldıqları bəlli oldu. Beləliklə, Paşinyan və erməni ictimaiyyətini anladıq, bəs, özlərini "müxalifətçi" adlandıran düşərgənin təlaşları araxında dayanan amil nədir? Burada da 2x2-dir - bu ünsürlərin narahatlığı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və düşünülmüş siyasetinin və bu siyasetin mehz Azərbaycan xalqının bu siyasetə birmənli göstərdiyi dəstəyinin neticələridir. Azərbaycan xalqı yaxşı bilir və dərk edir ki, yerə qalan xırda-para problemlər qısa zamanda həll olunacaq, özü də birbaşa Azərbaycanın maraqları gücləndirilməklə!

Hə, o da yadimdə çıxmamış qeyd edim ki, bu gün "Milli Şura"nın "Hamımız Paşinyanlıq" şüarının əsas bayraqdarı Cəmil Həsənli həmin Cəmil Həsənlidir ki, Nikolun və ailəsinin şəhərin dñışında ağızına çullu doşan yerləşmir. Yادınızdadır, Paşinyan dayısı Sorosun dəstəyi ilə Serj Saqşyanı devirib hakimiyyəti elə alanda bu ifadəni demişdi: "Nikol Paşinyan çok təmiz adamdır. Paşinyanın ailəsi de cox təmiz ailədir". Bax, budur məsələ, budur "Hamımız Paşinyanlıq" şüarının təməlində dayanan gerçəklilik.

Halbuki, sonradan məhz Paşinyanın ailəsinin silah, siqaret, qiymətli daş-qasal alveri ilə məşğul olması haqqında faktlar üzə çıxdı. Məlum oldu ki, bu ailə ezəldən kontabanda ilə məşğul olubmuş. Ancaq gəlin görək, Əli Kerimlinin qanadı altında qranteyənliliklə məşğul olan Cəmil Həsənlini danışdırın kimdir? Təbii ki, ABŞ-dakı erməni diaspor təşkilatı ANCA və ermənipərest senator Cim Makqovern! Hətta, Cəmil Həsənli dəfələrə etiraf edib ki, senator Cim Makqovern ilə yaxın münasibətdədir. Bu gün həmin şüarı da onların ağızına dürten həmin ermənipərest senator. O "Milli Şura"nın qarşısına şərt qoyub ki, hər gün "Hamımız Paşinyanlıq" şüarına uyğun manipulyasiyalılar edin, Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxın və bütün bunların bəhrəsi kimi sümük payınızı qazanın!

P.S. Yeri gəlmışkən, Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına dair müşavirədəki "Milli Şura" haqqında fikirlərini xatırlamaq da kifayət edər ki, Əli Kerimli-Cəmil Həsənlinin və antimilli şura tərəfdarlarının kimlər tərəfindən maliyyələşdirildiyini təxmin edəsiniz, bax bu qədər bəs it...
14

ABŞ günahsız insanların güllələnməsini demokratiya sayır mı?



seçilmək imkəni vermirlər.

Liberal dairelər Vəsiqəttondakı son hadisələri hələ prezidentlik edən Donald Trampin təhriri ilə radikal və cahil kütənin çevriliş cəhdini sadəcə keçici bir epizod kimi təqdim etməyə çalışıllar. Onların bir çoxunda belə bir inam var ki, hakimiyyətə son günlərini sayan prezidentin ədalet mühakiməsinə çıxarılmacı təqdirde ABŞ-da qanun və qayda özü-özüne bərpa olunacaq. Lakin bu baxış səhv və tamamilə qeyri-realdır. Belə görünür ki, ABŞ da ezbə-əziyyətli transformasiya məruz qala və bu proses bəzi digər Qərb ölkələrinə də yayılma bilər. Odur ki, ənənəvi liberal dövlətin əvvəlki "şöhrəti" günlərinə qayğıdağı inandırıcı görünmür.

Trampin prezidentliyi dövründə baş vermiş proseslər iyun ayında irqi məsələlər ətrafında qəzəb və iğtişəşlər dalğasına səbəb oldu və sonda Kapitoliya hücum ilə neticələndi. Bu isə oyunun ümumi qaydalarının pozulması və əhalinin müxtəlif

grupları arasında anlaşılmazlıq və nifretin artmasına gətirib çıxırb. Orada artıq ikili standartlar norma halına düşüb. Ağdərililər vəzifələrə dəbdəbəli həyat sürməli, qaradərililər isə onların xidmətində qul kimi durmali, yarıac, hüquqsuz veziyətdə yaşamalıdır. Bilirik ki, vərlivəzifəli gəlmə avropalılar hündür göydələnlərdə yaşasa da, yerli zəncilər şəhərlərin kənarında gecəqondu bəraklarda əzəblər omur keçirirler.

Əvvəller siyasi sabitliyin və mərkəzi siyasetin dominantlığının zəmanəti olan iki-partiyalı sistem artıq mövcud proseslərin öhdəsindən gəlməkde zeif görünür. ABŞ-dakı ictimai-siyasi narahatlıqlar, oyun qaydaları əsas dəyərlərə bağlı yeni bir consensus əldə edilənə qədər davam edə bilər. Ancaq aydın görünür ki, illərboyu əzilimli insanlar həqiqətən qayğıdağı inandırıcı görünmür.

Vəli İlyasov



İnformasiya texnologiyalarının sürətli inkişafı dünyadaki bütün ictimai-siyasi proseslərin axarını dəyişdi. Məlumat axını, təbliğat prosesi virtual müstəviyə keçdi. Bu vəziyyətdə dünya informasiya məkanında təsir imkanı uğrunda dövlətlərin, şirkətlərin, təşkilatların mübarizəsi qızışır. Bu məkan həm siyasi, həm iqtisadi, həm də digər maraqların qorunması üçün əsas platforma kimi qəbul olunur. Azərbaycanın da məlum səbəblərdən global informasiya məkanına, dünya ictimaiyyətinə təsir və təbliğat vasitələrinə böyük ehtiyacı var. Bəs bu məkandan necə bəhərlənə bilirik, hansı nailiyyətlər, hansı problemlər var?

İnformasiya müharibəsi: Virtual cəbhədə necə qalib gəlinir?

Dünya mediasında və sosial şəbəkələrdə erməni dezinformasiya və təxribat kampaniyalarına qarşı mübarizədə hansı vəziyyətdəyik?

İnformasiya müharibəsində necə qalib gəldik?

Məlum olduğu kimi, Qafqazda gəldiklərindən bəri keçən bütün müddətde ermənilər təbliğatın bütün formalarından maksimum bəhərelənməklə xalqımıza ve dövlətimizə qarşı ləkələmə kampaniyası teşkil edib və beynəlxalq ictimaiyyətdə özlərinə qarşı müsbət fikir formalasdırmağa çalışıblar. Hazırda isə bu işi virtual məkanda davam etdirirlər - Azərbaycanlı, rus, ingilis, türk... adları ilə açıqları hesablarla dezinformasiya və əks-təbliğat kampaniyası aparırlar.

Uzun müddətdir ki, informasiya və təbliğat mübarizəsində ermənilərin üstünlüyü müşahidə olunur və biz bu sahədə uduzurduq. Lakin keçən ildən etibarən bu sahədə vəziyyət dəyişdi. Vətən müharibəsində tekce ölkəmizdə yox, bütün dünyada yaşayan azərbaycanlılar milli liderimizin etrafında dəmir yumruq kimi birləşdik - əvvəlkindən daha mütəşəkkil, daha aktiv, daha "silahlanmış" formada döyüdük və digər sahələrdə olduğu kimi bu sahədə də qələbəmizi təmin etdik - ilk dəfə informasiya-təbliğat müharibəsində zəfər çaldıq.

Bu mübarizədə on böyük rolü Prezident İlham Əliyev oynadı. Xarici media verdiyi coxsayılı müşahibələrində Azərbaycan lideri ermənilərin yüzüllik təbliğatını darmadağın etdi və dünyaya həqiqətləri çatdırıldı.

Cəbhədə gedən döyüslərlə parar aparılan informasiya müharibəsində beynəlxalq dilləri bilən

soydaşlarımız, eyni zamanda, ölkəmizdə hazırda yaşayan və vaxtilə yaşamış digər xalqların nümayəndəleri - ruslar, ukraynalılar, yəhudilər və s. vacib rol oynadılar və böyük iş gördüler. Feysbuk, Kontakt, Twitter, Yutub və s. sosial şəbəkələrdə, Rusiya, Amerika və Avropa mediasında yayımlanan materialların forumlarında və sair resurslarda faktlar və çox sanballı argumentlər əsasında erməni təbliğatının bütün təsirini puça çıxardılar və dünya ictimaiyyətində düzgün fikir formalasdırıbildilər.

İnformasiya müharibəsində hansı sahvlərə yol verir?

Bu mübarizədə savadlı, peşəkar işleyen şəxslərdən əlavə, ümumi işə töhfə verməye çalışan, lakin siyasi savadsızlıqlan, qeyri-peşəkarlıqdan zərər vuranlar da var. Belə ki, bəzi materialların yayılması təbliğat işimizə heç də fayda vermir, əksinə zərər vurur. Bəs harda, nədə səhv edirik?

Məsələn, döyüslərin qızığın çəğində bəziləri yazılırlar ki, ordu məzənə Xankəndini dehşətli bombardmana tutub, xeyli erməni qırılib. Bu, əlbette, ermənilərin yaydığı saxta məlumatdır və məqsədi də məlumdur. Bizim sadələvh şəbəkə istifadəçiləri isə bu məlumatı yayaraq bilməyərək dən dən xidmət edirdilər. Ermənilər də son çərə kimi bundan yapışib bütün dünyaya dezinformasiya yayağırlılar ki, Azərbaycan ordusu məluki əhalini, körpələri qırır. Halbuki, orduz sərf herbi obyektlərə zərər endirir və məluki əhaliyə

toxunmurdu. Bunu döyüş zonasında işleyən xarici jurnalistlər də təsdiq etdi.

Azərbaycanlı adı ilə profil açmış ermənilər yazılırdı ki, Türkiye və Pakistan əsgərləri də bizim tərəfdən döyüşür, onların köməyi ilə erməni ordusunu məhv edəcəyik. Bizim sosial şəbəkə istifadəçiləri də bunun fərqinə varmayıb həmin məlumatı gen-bol paylaşırıdlar. Erməni də xristian ölkələrinə bunu göstərib deyir ki, baxın, özləri etiraf edir, Azərbaycanın yanında müsəlman ölkələr döyüşür, siz də biz xristianlara kömək edin.

Ona görə də, mahiyetini, mənbəyini bilmədiyimiz xəbərləri yaxmamalıyq. Ümumiyyətlə, xəber yamaq işi ilə jurnalistlər məşğıl olur. İnformasiya mühərribəsini də jurnalistlər, ictimai xadimlər, siyasetçilər, ziyanlılar aparmalıdır. Qalanları öz sahələrində işləyib vətənə xeyir verə bilərlər.

Əger proseslərin mahiyetini, nəyi yazıb nəyi yazmamağı bilmirik, ən yaxşısı, bu işdən kənar durmamalıq. Düşünülməmiş fəaliyyətimizlə ölkəyə, xalqa zərər vurmaq.

Bu işdə peşəkar olmayanlar



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə “Ermənistən-Azərbaycan, ərazilərin işgaldən azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

məkdir. Bunu söyüslə yox, mədəni şəkildə və savadlı arqumentlərə etdikdə nəticə verir.

6. Tarixi mövzularda ciddi və xarici mənbələrə istinad etmək lazımdır. “Filan Azərbaycan tarixçi alimi yazı” əvəzinə, “filan ingleş, rus, yunan... tarixçisi belə yazır” daha effektlidir. Deyiləni səbut edən tarixi sənədlərin və xəritələrin paylaşılması lazımdır.

7. Hər hansı bir material göründükde mütləq onun ilk mənbəsini tələb edin. Başqa ölkədə çəkilmiş fotonu yayıb “ermənilər azərbaycanlıları belə öldürüb” yazmaq zərər vurmaqdır. Videolar belə çox vaxt saxta olur, montaj texnologiyası da düşündüryümüzdən xeyli çox inkişaf edib.

8. Müqayisəli ifşa edici faktlar qoyun, məsələn, Azərbaycan əsgəri məlki erməniləri öldürmür, amma erməni ordusunun öldürdüyü xeyli məlki azərbaycanlı var, 50 milyonluq azərbaycanlıların birçə terror təşkilatı yoxdur, 10 milyonluq ermənilərin 10-dan artıq terror təşkilatı var, Azərbaycan multikultural, Ermənistən isə monoetnik ölkədir, Azerbaycanda bütün dillərin məbədləri, hətta erməni kilsələri belə qorunur, Ermənistanda və onun işğal etdiyi ərazilərdə isə dini məbədlər daşıdırıb və s.

9. Siyasi müzakirələrde BMT-nin, digər beynəlxalq təşkilatlarının qətnamələrinə istinad edin, sərhədlerin dəyişilməzliyi haqda beynəlxalq konvensiyani və erməni xalqının öz müqəddəratını artıq təyin etdiyini xatırladın. Əks məntiqlə, Ermənistandan deportasiya edilmiş 220 min azərbaycanlında orada öz müqəddəratını təyin etmək haqqının olduğunu qeyd edin.

10. Xüsusi vurğulamalıq - Biz sülh üçün, qan tökülməməsi üçün 30 il çalışdıq, ən böyük güzəştələrə hazır oldaq, lakin Ermənistən hədəfə sülh prosesini pozdu. Ona görə də, Azərbaycan BMT TŞ-nin

qətnamələrini hərbi yolla praktiki icraya yönəltməyə məcbur oldu.

Mediannın İnkışafı Agentliyi bu məsələyə də diqqət yetirməlidir

Azərbaycanın milli mənafeyini və dövlət maraqlarını ölkə Prezidenti öz çıxışlarında açıq deyir. Bundan kənara çıxməq olmaz. Dövlət başçısının çıxışları, mövqeyi fəaliyyətimiz üçün əsas tezislərdir. Bu tezislərə zidd olan öz fikirlerimi, öz yozumlarımı həqiqət kimi qələmə verib mediada və sosial şəbəkələrde yaymaq xalqa və dövlətə zərər verir. Əgər ölkəmiz, xalqımız üçün nəsə iş görmək istəyirikse bütün məsələlərə yalnız dövlətimizin, xalqımızın maraqlarından yanasılamalıq. Ölkəmizdə olan “5-ci kolon”un əldə edilmiş böyük qələbəye, tarixi nailiyyətə kölgə salmaq üçün ortaya atdıq cəfəngiyatlara yaymaq xalqa və dövlətə qarşı açıq düşmənliklidir.

Ümumiyyətlə, problem tekçə sosial şəbəkələrdə deyil, bir sıra tənənəməş saytlarda da dezinformasiyalar, zərərli materiallar baş alıb gedirdi. Şübhə yoxdur ki, Prezidentin sərəncamı ilə yaradılmış Media-nın İnkışafı Agentliyi mediadakı həlli vacib digər məsələlər kimi, bu məsələyə də ciddi diqqət yetirəcək. İnformasiya çirkiliyinin aradan qaldırılması hadisə və proseslər haqda cəmiyyətdə düzgün fikirlərin formalaşmasına kömək edəcək.

Mühərribəni tekçə dövlət, ordu aparmır, bütün xalq aparır. Bu gün biz xalq və dövlət olaraq heç vaxt olmadığımız qədər birik, birgəyik-həm real cəbhədə, həm virtual cəbhədə. Xalqın birliliyi dövlətin gücüdür. Zəfəri də Ali Baş Komandanın etrafında vahid bir ordu kimi birləşən xalqımız qazandı. Nə qədər ki, bu birlək var, ne qədər ki, bu Dəmir Yumruq sixilib, Qələbə bizimlə olacaq.

Elçin Bayramlı



*Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır*

14 yanvar

“Mançester Yunayted” liderliyə yüksəlib

Yanvarın 12-də futbol üzrə İngil-

tərə Premyer Liqasının 17-ci turunun oyunlarına start verilib. Belə ki, turun ilk oyun gündündə maraq doğuran görüş “Börnli” və “Mançester Yunayted” arasında baş tutub. Görüş “Mançester Yunayted” klubunun minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu “qırımızı şeytanları” heyətində 71-ci dəqiqədə Pol Poqba vurub. Bu qələbədən sonra xal ehtiyatını 36-ya çatdırıban “Mançester Yunayted” turnir cədvəlində liderliyə yüksəlib. “Börnli” isə 16 xalla 17-ci yerde qərarlaşıb.

Turun diger görüşlerinde "Everton" səfərdə "Volverhemin"dən (2:1), "Sefild" Yunayted" isə öz meydanında "Nyukasl" Yunayted"dan üstün olub (1:0).



Hava meteoressas insanların sağlığını nece təsir edir?

Üçün bu təhlükəlidir. Belə ki, genişlənmiş damar partlaya bilər. Ona görə də hava temperaturu dəyişmədən də təzyiqi izləmək vacibdir. Hava kimlər üçün təhlükəli düşməndir? Söylədiyimiz kimi oynaqları ağrıyan və ürəyində problem olanlar üçün. Çünkü soyuq hava şəraiti infarkt riskini artırır. Aşağı temperatur damarları daraldır, spazma yaradır. Ateroskleroz xəstələri üçün şaxta daha təhlükəlidir.

Bronxial astması olanlar uzun müddet şaxtalı havada dur-

maqdən çəkinməlidir. Soyuqdəyme bronxların selikli qışasının şısməsinə, bu da nəticədə boğulmağa gətirib çıxara bilər. Bu, zökəm ve digər tənəffüs problemləri üçün yüksək iləmət tehlükəlidir.

problemleri üçün xüsusiət təhlükəlidir. Ohval-ruhiyyəyə isti hava da təsir edə bilir. Çöldə temperatur +30 dərəcədən yuxarı olduqda, beyin aterosklerozu olanlar üçün təhlükə yaranır. Meteoroloji asılılığı olan insanlarda süstlüklər və yorğunluq əlamətləri ilə yanaşı insult ehtimalı da artır. İsti hava kök insanlara da pis təsir edir. Onlar çox tərədiklərinə görə su itirir ki, bu da dehidrasiya riskinin artması demekdir. Bu vəziyyətdə daha çox su içmək məsləhətdir. Yüksək qan təzyiqi olan insanlarda baş gicəllənməsi və halsızlıq olur. Ona görə də, hər cür hava şəraitində bu göstəriciyə nəzarət edilməlidir.

Hava asılılığını “ləğv etmək” mümkün dürmü? Çətin. Ancaq həkiminizin tövsiyələrinə riayət etməli, soyuq hava şəraitində isti yerde olmalı və sağlam həyat tərzinə riayət edilməlidir. Pis vərdişlərden imtina edilməli, mülayim aktivlik, balanslaşdırılmış qidalanma - bütün bunlar sizin əhvalinizi daha yaxşı təsir edə bilər.

Qanunsuz qızıl balıq ovlayan şəxs tutulub



Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar qu-rulan müvəqqəti postda xidmət aparan zaman tak-si fəaliyyəti ilə məşğul olan Atamoğlan Əzizovun idarə etdiyi nəqliyyat vasitəsini saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-in bölgə müxbirinə verilən məlumatə görə, şöbə əməkdaşları sürücü və nəqliyyat vasitəsində sərnişin qismində əyləşən Fərrux Ağayevin sənədlərini yoxladıqdan sonra nəqliyyat vasitəsinin yük yerinə baxış keçiriblər. Bu zaman oradan Fərrux Ağayevə məxsus qanun-la ovlanması qadağan edilən iki ədəd nərə, bir ədəd qızıl balıq, müxtəlif sayda və çəkidə digər balıq növ-ləri, eləcə də ov üçün istifadə olunan balıq torları askar edilib.

F.Ağayev maddi sübutlarla birlikdə qanunvericiliyə uyğun olaraq RPŞ-yə gətirilib. İlkin dindirilmə zamanı o, bəliq məməlatlarının və torların ona məxsus olduğunu etiraf edib. Faktla əlaqədar Xaçmaz RPŞ-də istintaq və əməliyyat tədbirləri davam etdirilir.

“Başakşehir” Martin Skrtellə yollarını ayırib



“Başakşehir” futbolçusu Martin Skrtelə yollarını ayırb. Belə ki, İstanbul təmsilcisi ilə 36 yaşlı müdafiəçinin müqaviləsinə qəsiliqli razılışma əsasında xitam verilib.

Slovakiyalı oyuncu sol ayağından əməliyyat olunmuş və 6 ay yaşıl meydانlardan kənarda qalacağı açıqlanmışdı. Bu səbəbdən müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçu ilə sözleşmə indidən ləğv edilib. Qeyd edək ki, Skrtel 2019-cu ildən "Başakşehir"də çıkış edirdi.

Bas redaktor:

Bəhruz Quliyev

Baş redaktörün müavinleri:

Valeh Məhərrəmli Fətulla Həsənov

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Mənzil: 598-33-90 Faks: 493-11-44

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

**Qəzət "Səs" in komputer mərkəzində yığılır, səhifələnir
"Azerbaijan" nəşriyyatında çap olunur**
Qəzətdə AzərTAC, SİA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 4600